



## Bakının Nobel prospekti 20-25 günlük tam bağlanacaq

Bakı şəhərində yaranan tullantı sularının 30%-dən çoxunu kənarlaşdırən Sahil kollektorunun Nobel prospektində yerləşən 11 saylı texnoloji şaxtasının və kollektorun təhlükəsizliyini təmin etmək, eləcə də prospektdə avtomobil yolunda çökmənin qarşısını almaq üçün ərazidə əlavə işlərin görülməsinə qərar verilib.

"Report" xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin açıqlamasında bildirilir.

İlkin qiymətləndirmələrə əsasən, qunt-bərkitmə işləri 20-25 gün ərzində davam edəcək. Bu müddətdə hərəkət iştirakçılarının və tikinti təhlükəsizliyinin təmin olunması məqsədilə Nobel prospektindən şəhər istiqamətinə nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılması planlaşdırılır. Aidiyyəti dövlət qurumlarının razılığı əsasında tikinti işlərinə yaxın günlərdə başlanılması nəzərdə tutulur.

Prospektə hərəkət məhdudlaşdırılması zamanı paralel olaraq Sahil kollektorunun yaxınlıqda yerləşən texnoloji şaxtalarında da kompleks tədqiqat işləri aparılacaq.

Əhalinin və infrastrukturun təhlükəsizliyi məqsədilə görülməli işlər zamanı yaranacaq narahatlığa görə əvvəlcədən üzr istəyirik", - deyər məlumatda qeyd olunub.

## İranda 50 min məhkum əfv ediləcək

İran İslam İnqilabının 40-cı ildönümü ilə əlaqədar elan ediləcək amnistiya aktına əsasən 50 min məhkum əfv ediləcək. Bunu İranın məhkəmə hakimiyyətinin rəhbəri Sadeq Amoli Laricani keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, azadlığa buraxılanlarla yanaşı, bir sıra məhkumların da cəzaları yüngülləşdiriləcək.

Konfransda iştirak edən Tehran şəhərinin prokuroru Abbas Cəfər Dövlətbədi isə diqqətə çatdırıb ki, əfv olunacaq məhkumların siyahısı hazırda və məhkəmə hakimiyyətinə təqdim olunub.

AzərTAC xatırladır ki, İran qanunlarına görə əfv və amnistiya aktı elan etmək səlahiyyəti yalnız İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyiyə məxsusdur. Qanuna əsasən, siyahı Ali Rəhbərə təqdim olunacaq, Ali Rəhbər isə sənədlə tanış olduqdan sonra onu təsdiq edəcək və icrası üçün sərəncam imzalayacaq.

Abunə daha sərfəlidir -  
"Yeni Müsavat" abunə kampaniyasını davam etdirir



"Yeni Müsavat" qəzeti oxucularına bəyan edir ki, abunə yazılmaqla qəzeti daha sərfəli qiymətlərlə əldə edə bilərsiniz.

Köşklərdən alınan qəzetin bir nüsxəsi 60 qəpikdir. Abunə ilə qəzetin bir nüsxəsi isə sizə daha ucuz - 48 qəpiyə başa gələcək.

Aylıq abunə - 12 AZN

3 aylıq - 36 AZN

6 aylıq - 72 AZN

Abunə yazılmaq üçün yaşadığınız ərazidə istənilən poçt şöbəsinə müraciət edə bilərsiniz.

Eyni zamanda Poçt Daşıma Mərkəzinin baş ofisi ilə: (012) 598-49-55 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bundan başqa "Qaya" Mətbuat Yayımı ilə də abunə yazıla bilərsiniz.

Əlaqə üçün telefon: 012-565-67-13, 012-564-48-96

# "Yeni Müsavat" bizim keçmişimiz, bu günümüz və gələcəyimizdir"- hüquq müdafiəçiləri

"Yeni Müsavat"ın çap mediasına dəstək kampaniyası və abunə yazılma marafonu davam edir. Fevralın 5-də hüquq müdafiəçiləri, Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnu Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğu Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı, İnsan Hüquqları üzrə Beynəlxalq İşçi Qrupunun Azərbaycan təmsilçisi Səadət Bənənyarlı redaksiyada olub.

"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun iştirakı ilə baş tutan müzakirədə qonaqlar qəzetə dəstək nümayiş etdirərək, onun nəşrini davam etdirməsinin ölkə mətbuatı üçün önəmli olduğunu vurğulayıblar.

Novella Cəfəroğlu "Yeni Müsavat"dan hər zaman dəstək gördüklərini qeyd etdi: "Yeni Müsavat" qəzeti bizim üçün doğmadır, həm bu qəzetdə çalışan jurnalistləri çox sevirik, həm də baş redaktoru ilə 100 ilə siğacaq bir dostluğumuz var. Biz qürur duyuruq ki, "Yeni Müsavat"ın yanında yiq, qürur duyuruq ki, "Yeni Müsavat" hər zaman vardır və hər zaman da var olacaq".

Rauf Arifoğlu da qeyd edib ki, bu dəstək hər zaman qarşılıqlı olub: "Siz də hər zaman dəstəyinizi əsirgəməsiniz. Mənim də, qəzetimizin də ən çətin günlərində hər zaman bu qoruyucu mələkləri yanımda görmüşəm. Həbsxana divarları arxasında olanda, aclıq aksiyası keçirəndə belə... Ona görə də, 100 ilə siğacaq bir dostluğumuz var".

N.Cəfəroğlu əlavə edib ki, "Yeni Müsavat" Azərbaycanın gələcəyidir, bu qəzet ölkəmiz üçün lazımdır: "Mən çox istədim ki, siz böyük bir holdinq yaradasınız, "Nyu York Times" kimi nəhəng bir mətbuat

## BP Azərbaycanda 6 yeni kəşfiyyat quyusu qazmaq istəyir

BP 2019-2020-ci illərdə Azərbaycanda 6 yeni kəşfiyyat quyusu qazmağı planlaşdırır.

Bunu "Trend"ə "BP Azerbaijan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. Onun sözlərinə görə, quyulardan dördünün bu il, ikisinin isə gələn il qazılacağı nəzərdə tutulur: "Nəticələrin necə olacağı qazma prosesindən asılı olacaq. "Şəfəq-Asiman" yatağında müsbət nəticələr gözləyirik. Bu yataqda qaz ehtiyatlarının "Şahdəniz"dəki qədr olması mümkündür".

B.Aslanbəyli vurğulayıb ki, nəticələrdən asılı olaraq orta müddətli plan hazırlanacaq.

Qeyd edək ki, "BP Azerbaijan" "Azəri-Çıraq-Günəşli" və "Şəfəq-Asiman" yataqlarının operatorudur.

"Şəfəq-Asiman"da SOCAR və BP-nin hər birinin iştirak payı 50 faizdir. Blokun proqnozlaşdırılan ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat təşkil edir.



orqanı olarsınız, təkcə Azərbaycanda yox, bütün dünyada tanınasız, xarici dillərdə buraxılışlar verə bilərsiniz".

Səadət Bənənyarlı isə mətbuatda ən aktual, ən ciddi analitik yazıları "Yeni Müsavat"dan oxuduğunu bildirdi: "Biz bu gün bütün işlərimizi təxirə salıb, "Yeni Müsavat"a dəstək üçün gəldik. Bizim birliyimiz, dostluğumuz bir reallıqdır və bu gün burada olmaqla bir daha göstəririk ki, hər zaman sizin yanınızdayıq. Hər zaman sizi dəstəkləyir və işinizdə uğurlar arzulayırıq. Mənim telefonumda musavat.com saytının ikonu ön səhifədədir və hər gün ilk olaraq, xəbərləri sizin saytdan alıram. Sizin peşəkar yazarlarınız var və onların fikirlərini, analitik yazılarını daim oxuyuram. Həsab edirəm ki, qəzetiniz Azərbaycan cəmiyyəti üçün çox vacib olan məsələlərə toxunur və çox aktual analitik məqalələr dərc edilir. Belə bir qəzet üçün sizə təşəkkür edirik".

Səidə Qocamanlı "Yeni Müsavat"ı məktəb adlandırdı: "Yeni Müsavat"ın redaksiyasına gələrkən elə bilirəm ki, öz evimizə gəlmişik. Bu qəzetin redaksiyası harada olubsa, bizim üçün doğma bir yuva olub, indi də elədir. "Yeni Müsavat"

bizim keçmişimiz, bu günümüz və gələcəyimizdir. O adı yaşatmaq və gələcək nəsillərə aparmaq üçün bu qəzet gərək duruş gətirsin. Rauf Arifoğlu təkcə baş redaktor deyil, o, həm də böyük bir müəllimdir. 30 ilə yaxın bir müddətdə bu qəzetdən çıxan hər bir əməkdaş professional bir jurnalistə çevrilib. Bu qəzetdə yetişib, bu məktəbi keçən gənc jurnalistlər çoxdur. "Yeni Müsavat" Azərbaycan jurnalistikasının flaqmanıdır. Necə ki, zamanında M.Ə.Rəsulzadənin fəaliyyəti Azərbaycan üçün bir dönüş nöqtəsi idi, "Yeni Müsavat" qəzeti də belədir. Biz hər gün ilk olaraq, musavat.com-u oxuyuruq, bütün məlumatları buradan alırıq, sonra digərlərinə baxırıq. Çünki burada məlumatlar, müsahibələr təhrif edilmədən verilir. Bəzən jurnalistlər bizim müsahibəmizi özləri bildiyi kimi təhrif edib, yazırlar. Ancaq mən hələ "Yeni Müsavat" qəzetində bu 30 ilə belə bir halla rastlaşmamışam. Bu isə o deməkdir ki, "Yeni Müsavat"a və onun sözlünə inam var. Mən arzu edirəm ki, bu inamı hər zaman şərtlə daşıyasınız. Bu adı da hər zaman yüksək tutasınız".

□ Nərgiz LİFTİYEVƏ,  
Fotolar Elçin Əkbərindir.

## Azərbaycan və Ermənistan XİN rəhbərləri bu ay görüşə bilər

Ermənistan və Azərbaycan XİN rəhbərləri Münhen Təhlükəsizlik Konfransında iştirak edə bilərlər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə XİN mətbuat xidmətinin rəhbəri Anna Naqdalayan açıqlama verib.

"Zoqrab Mnatsakyan Münhendəki konfransa qatılacaq. Bizdə olan məlumata görə, Elmar Məmmədov da həmin konfransda iştirak edəcək. XİN rəhbərləri görüşləri öncədən razılaşdırır. Əgər belə bir razılıq olarsa, məlumat verəcək".

Xatırladaq ki, Münhen Təhlükəsizlik Konfransı fevralın 16-18 tarixlərində baş tutacaq.



## Baş nazir Milli Məclisə hesabat verəcək

Baş nazir Novruz Məmmədovun Milli Məclisə hesabat verəcəyi tarix müəyyənləşib.

Modern.az-ın parlamentdən əldə etdiyi məlumata görə, Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatı martın 15-də Milli Məclisdə dinlənəcək.

Belə ki, həmin gün keçiriləcək plenar iclasda Novruz Məmmədov Baş nazir təyin olunduqdan sonra ilk dəfə deputatlar qarşısında hökumətin illik fəaliyyəti barədə hesabat verəcək, sonra hesabat müzakirə olunacaq.

Hesabatın mart ayının əvvəlindən tanışlıq üçün Milli Məclisə təqdim olunaraq, deputatlara paylanılması nəzərdə tutulub.

## Ərdoğan Münbiçdəki terrorçulara xərbədarlıq edib

"ABŞ bizə verdiyi sözə əməl etməzsə, öz göbümüzü özümüzə kəsəcəyik".

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

"Bizim üçün ölkəmizdəki terrorçuların təhdidi nədirsə, Suriyadakı terrorçuların da təhdidi eynidir. Təhlükəsizliyimizi saxlamaq üçün yeganə yol Suriyada terror qruplaşmalarının mənbəyini qurutmayaqdır. Fərat çayının şərq və Münbiç gündəliyimizdədir. ABŞ-ın verdiyi vədi yerinə yetirməsini gözləyirik. Münbiç ortada qaldıqca rejimin (Bəşşar Əsəd nəzərdə tutulmuş) iştahası artır. Siyasi və diplomatik mübarizə ilə yanaşı, bir sıra hərbi hazırlıqlarımızı da davam etdiririk. ABŞ Prezidenti Donald Tramp bu istiqamətdə apardığımız müzakirələr çox məhsuldarlıq gətirir. Ancaq eyni fikri aşağı səviyyədə apardığımız danışıqlar barədə deyə bilmirik. Biz razılaşmalara sadıq. Ancaq səbrimiz də sərhədsiz deyil. Münbiçdəki terrorçular bir neçə həftəyə oradan çıxarılmazsa, möhlətimiz başa çatacaq. Öz planlarımızı həyata keçirəcəyik. Suriya ilə bağlı siyasətimiz də götürdüyümüz öhdəliklərlə əməl edəcəyik. Bölgədəki tayfalar bizdən "nə vaxt gəliniz" deyər soruşurlar", - deyər vurğulayıb.

Qeyd edək ki, terrorçu PKK/YPG-PYD qruplaşması ABŞ-ın dəstəyi ilə Münbiçi işğal edib.

**H**akimiyyətə yönümlü qüvvələr son vaxtlar Azərbaycan iqtidarına mitinq keçirməklə bağlı təkliflər edir. Buna səbəb yanvarın 19-da, ardınca 20 yanvarda və yanvarın 31-də müxalifət qüvvələrinin aksiyalar keçirməsidir.

ətlərinə icazə verildi. Açıq, Milli Şuranın mitinq keçirməsinin tam əleyhinəyəm. Bu qurumun fəaliyyət göstərirlər, təklifləri getdikcə çoxalır. Radikal müxalifət 19 yanvar mitinqi ilə öyünür. Bunu özünün sosial bazası kimi

# "Hakimiyyət mitinq keçirsin" təklifinə deputatlardan reaksiyalar

**Fərəc Quliyev:** "Hakimiyyət mitinq keçirsə, müxalifətdən on dəfələrlə çox insan qatılar"

Son olaraq, "Hilal" İctimai Birliyinin sədri Arzuman Abdulkərimov belə bir təşəbbüslə çıxış edib. O, sosial şəbəkədəki səhifəsində analoji status paylaşmış: "Ötən ilin dekabrından başlayaraq dövlətimiz növbəti qara PR kampaniyası ilə üz-üzədir. Bu kampaniyanın xaricdən, imperialist güclər tərəfindən idarə olunduğunu birmənalı olaraq deyə bilərik. Çünki xaricdə formalaşdırılmış söyüşçül vətənsizlər şəbəkəsi ilə daxilədəki xaos müxalifəti eyni vaxtda hərəkətə gətirildi. Nəticədə xaos müxalifəti 19 yanvarda əvvəlkindən daha mütəşəkkil səviyyədə təşkil olunmuş mitinq keçirdi (Səbəb kimi radikalara xaricdən ötürülən maliyyənin artırılmasını göstərə bilərik). Bundan ruhlanan xaosçular 20 Yanvar hüzn günündə Şəhidlər Xiyabanında öz xislətlərinə uyğun olaraq qarşdurma yaratmaq istədilər. Bu niyyətləri də baş tutmadı. Son olaraq 31 yanvarda, böyük Rəsulzadənin doğum günündə, Novxanı kəndində növbəti dəfə hay-küy salmaq istədilər. Bu da alınmadı. Göründüyü kimi, bunlar üçün müqəddəs (Dirçəliş günü, 20 Yanvar, Rəsulzadənin doğum günü və digər əlamətdar günlər) heç nə qalmayıb. Hər fürsətdə hakimiyyətin üzərinə getmək, bütün hallarda hakimiyyəti şər və böhtanlara məruz qoymaq istəyirlər. Belə hallarda (xaricdən təzyiqlər artan zaman) adətən iqtidarda olanlar xalqı meydanlara səsləyərək imperialistlərə öz gücünü göstərir. Xalq mənim arxamdadır mesajını verir. Yeri gəlmişkən, ümummilli lider Heydər Əliyev 1994-cü ilin oktyabrında və 1995-ci ilin mart hadisələrində xalqı müraciət edərək dövlətimizi növbəti kataklizmlərdən qorudu. Qardaş Türkiyədə 2015-ci il hadisələrində Rəcəb Tayyib Ərdoğan ey-



**Elman Nəsirov:** "Prezident mitinq ideyasına dəstək versə, bu, milyonların mitinqi olacaq"



ni cür davranaraq, xalq meydanlara səslədi və dövlətini qorudu. Xarici havadarlarından güc və para alaraq, 5-10 min adamı meydanlara yığaraq, havalan xaosçulara yerlərini göstərmək lazımdır. Bunun üçün dövləti və dövlətçiliyi və eyni zamanda iqtidarı dəstəkləyən (siyasi partiya, gənclər təşkilatları, QHT-lər) qüvvələrin birgə mitinqini təşkil etmək lazımdır. Biz hazır! Yaşasın Müstəqil Azərbaycan!"

Qeyd edək ki, bundan öncə Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev bunabənzər fikirlər səsləndirib. O, "Yeni Müsavat"ın canlı yayımında qonaq olarkən hakimiyyətin bir milyon insanın iştirakı ilə mitinq keçirmək gücünün olduğunu bildirib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev mitinq təkliflərinə bu cür mövqə sərgilədi: "Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında bu məsələlərlə bağlı geniş çıxış etdim. Hesab edirəm ki, müxalifət deyəndə əslində onun bir təsnifatı olmalıdır. Hakimiyyətə müxalif olmaqla dövlətə müxalif olmaq fərqli məsələlərdir. İqtidara müxalif olanlara söz və sərbəst toplaşmaq azadlığından istifadə etmək üçün hərtərəfli şərait yaradılıb. Qarabağ Komitəsinin və Milli Şuranın mitinq müraci-

məsinin belə əleyhinəyəm. Açıq şəkildə Moskvada Cərahiyyə İnstitutunun akt zalında Dumanın spikerinin təşkilatçılığı ilə yaradılan bu qurumun missiyasının olduğunu məlumdur. Milli Şura Azərbaycanda çevriliş etmək üçün yaradılıb. "Milyarderlər İttifaqı" da bunların pulunu ödəmək üçün yaradılıb. Bu qədər ortada faktlar olduğu halda bu qurumun ölkədə fəaliyyət göstərməsinə, mitinq keçirməsinə hakimiyyət orqanlarının yanaşmaları mənim üçün çox təəccüblüdür. Kəskin şəkildə mövqeyi ortaya qoymuşam və bunun hakimiyyətin günahı olduğunu bildirirəm. Sui-istifadə halları narahatçılıq yaratmaya bilməz. Hər kəs bu ölkədə hüquqlarından layiqincə yararlanma bilər. Açıq, hansısa bir fəaliyyətə görə hökumətin mütləq aksiyası keçirməsinə vacib saymıram. Reallıqdır ki, hakimiyyət mitinq keçirsə, müxalifətdən on dəfələrlə çox insan qatılar. Ölkədə mitinq oyunları oynamaqdansa, daha vacib işlərlə məşğul olmaq lazımdır. Dağlıq Qarabağla bağlı ciddi uğurları qazanmaq zamanıdır. İqtidarı, müxalifətin, QHT-lərin, gənclər təşkilatlarının iştirakı ilə cəmiyyətlə görüş təşkil edib, izdihamlı bir mitinq keçirmək mümkündür".

Politoloq, deputat Elman Nəsirov mitinq təkliflərinə dəstək verdi: "Miting ideya-

təqdim etmək istəyir. Amma əslində reallıq başqa şeyi diktə edir. Reallıq odur ki, həmin mitinq baxıb görsün ki, cənab prezidentin iştirakı ilə keçirilən istənilən kütləvi tədbirə nə qədər insan qatılır yaxud həyata keçirilən layihələrə xalqın etimadı necədir. İki il öncə bilirsiniz ki, referendum keçirildi. Xalqımızın mütləq əksəriyyəti cənab prezidentin irəli sürdüyü təklifləri qəbul etdi. Ötən ilin aprelindeki seçkilərdə də xalqın mütləq əksəriyyəti cənab prezidenti dəstəklədi. Bu bir daha bütün dünyaya nümayiş etdirildi ki, xalq cənab prezidenti dəstəkləyir. Bütün bunlar da səbəbsiz deyil. Çünki ölkə başçısı daim milli maraqlara uyğun siyasət həyata keçirir. Müstəqil siyasət yürütdüyümüz isə göz önündədir. Radikal müxalifət çox gözəl bilir ki, seçkilərdə milyonlarla insan dövlət başçısına tam dəstək verirsə, iqtidarın keçirəcəyi mitinq nə qədər insan gələ bilər. Düşünürəm ki, Azərbaycanda belə bir mitinq keçirmək üçün yer yoxdur. Çünki milyonların bir araya gələcəyi yeri təşkil etmək mümkünsüz görünür. Bu nöqtəyi nəzərdən bir qrupun 19 yanvarda keçirdiyi mitinqlə xalqın cənab prezidentə olan etimadı arasında müqayisə aparmağın heç əhəmiyyəti belə yoxdur. Radikal müxalifət sosial bazasının güclü olduğunu bildirib, iqtidarınkini zəif göstərməyə çalışsa, bilməlidir ki, hakimiyyət mitinq keçirib xalqı ilə görüşmək istəsə, burada söhbət minlərdən deyil, yüz minlərdən, milyonlardan gedəcək. Hakimiyyətə dəstək mitinqlərinin keçirilməsi üçün ciddi müzakirələrə ehtiyac var. Bunun vacib olub-olmadığını dəqiq-ləşdirib qərar vermək olar. Bir həqiqət var ki, eger prezident mitinq ideyasına dəstək versə, bu milyonların mitinqi olacaq. Bundan müxalifət dərs almalıdır".

□ **Cavansir ABBASLI,**  
"Yeni Müsavat"



## Prezident İlham Əliyev Formula-1 Qrupunun baş icraçı direktorunu qəbul edib

Prezident İlham Əliyev fevralın 5-də Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib.

"Report"un xəbərinə görə, Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Keri Azərbaycana növbəti səfərindən məmnunluğunu ifadə edərək bildirib ki, Formula 1 çərçivəsində ötən il keçirilən 21 yarışın təhlili nəticəsində Bakıda keçirilən bu yarış ən yaxşı yarış hesab edilib.

Dövlət başçısı Bakıda keçirilən Formula 1 yarışına yüksək qiymətin verilməsindən məmnunluğunu ifadə edib. Ölkəmizə gələn turistlərin sayının ildən-ilə sürətlə artdığını deyən Prezident İlham Əliyev ötən il xarici turistlərin Azərbaycanda iki milyard dollardan çox vəsait xərclədiklərini qeyd edib və bildirib ki, yarım milyarda yaxın tamaşaçı auditoriyasına malik olan Formula 1-in Bakıda keçirilməsi ölkəmizə turist axınının təmin olunması işinə böyük töhfə verir. Dövlət başçısı qeyd edib ki, bütün bunlar, öz növbəsində, Azərbaycanda turizm sənayesinə cəlb olunmuş kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradır, eyni zamanda, dünyada daha çox insan Azərbaycan haqqında məlumat alır. Beləliklə, ölkəmizdə Formula 1 yarışlarının keçirilməsi həm Azərbaycanın dünyada təqdimatı, həm də eyni zamanda, iqtisadi mənfəət baxımından böyük əhəmiyyət daşıyır.

Çeyz Keri dövlət başçısının fikirləri ilə tam şərik olduğunu vurğulayaraq qeyd edib ki, bu yarışın izləmək üçün Bakıya gələn insanlar paytaxtımızda gördüklərini yüksək qiymətləndirir və Bakını çox sevdiklərini bildirirlər. Çeyz Keri bildirib ki, Formula 1 yarışının Azərbaycanda keçirilməsi ölkəyə potensial turistlərin cəlb olunması ilə yanaşı, eyni zamanda, Bakının dünyada daha çox tanınması işinə də öz töhfəsini verir.

Görüşdə Bakıda təşkil edilən "İrmiqiyaslı İdman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı 3-cü beynəlxalq konfransın əhəmiyyətinə toxunulub, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



## Xəzər rayonunun yeni icra başçısı kimdir?

Prezident İlham Əliyev Elşən Salahovun Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Elşən Salahov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Yeni Müsavat" bildirir ki, o, ötən ilin sentyabrında İH birinci müavin vəzifəsinə təyin edilib. Bundan öncə isə İH-də təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb. Ay yarım Xəzər rayon İcra Hakimiyyəti başçısı vəzifəsini də birinci müavini E.Salahov icra edirdi.

Atası Hacı Rövşən Salahov Xəzər rayon Ağsaqqallar Şurasının sədri olub. Gülağa İslamov 1995-ci ilin yanvarın 25-dən ötən ilin yanvarına kimi Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

**G**ömrük sistemi hər bir ölkənin iqtisadiyyatında, biznes mühitində mühüm əhəmiyyətə malik olan strukturlardan biridir. Bu sistemdə qayda-qanunların işləməsi, qeyri-şəffaf mühit və korrupsiyalasma yalnız idxal-ixrac əməliyyatlarını deyil, bütövlükdə ölkənin iqtisadiyyatını zədələyir, inkişafın qarşısında əsas maneələrdən birinə çevrilir. Buna görə də iqtisadiyyatın, sahibkarlığın inkişafını prioritet seçən hər bir ölkə gömrük sistemində şəffaflığa, dürüstlüyə xüsusi önəm verir.

Azərbaycan da son illərdə iqtisadiyyatın, xüsusilə də qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atır, genişmiqyaslı islahatlar həyata keçirir. Gömrük orqanlarının bu islahatların tələb etdiyi vəziyyətə gətirilməsi, iqtisadiyyatda planlaşdırılan dəyişiklikləri dəstəkləməsi zərurətə çevrilmişdi. Bu zərurəti nəzərə alan ölkə prezidenti 2018-ci ilin prezident seçkilərindən sonra Dövlət Gömrük Komitəsinin rəhbərliyində dəyişiklik edərək, qurum qarşısına çox ciddi vəzifələr qoydu. Bu vəzifələrin əsasında gömrük orqanlarının fəaliyyətində şəffaflığın yüksək səviyyədə təmin olunması, idxal-ixrac prosedurlarının sadələşdirilməsi, elektronlaşdırılması, qanunvericiliyin tələblərinə əməl olunma səviyyəsinin artırılması, ən əsası isə gömrük orqanlarının sahibkarların dostuna çevrilməsi dayanırdı. Ötən 9 ay müddətində Dövlət Gömrük Komitəsində baş verən dəyişiklikləri izləyərkən qurumun yeni rəhbərliyinin bu vəzifələrin öhdəsindən artıqlaması ilə gəldiyinin şahidi oluruq.

Komitənin başına gətirilən Səfər Mehdiyevin ilk addımları təbii olaraq kadr islahatlarından başladı. Qısa müddət ərzində uzun illər boyu gömrük orqanlarında neqativ proseslərdə iştirakı ilə tanınan xeyli şəxs vəzifəsindən azad olundu, komitənin işinə yeni kadrlar cəlb edildi. Eyni zamanda Dövlət Gömrük Komitəsi mətbuatı və ictimaiyyətə demək olar ki, tam qapalı qurumdan fəaliyyətini geniş ictimaiyyətə təqdim etməkdən çəkinməyən açıq və şəffaf bir struktura çevrildi. Bu gün DGK-ya sorğu ilə müraciət edərək, bir gün ərzində ona cavab almaq mümkündür. Eyni zamanda nəinki ölkə mətbuatında, hətta sosial şəbəkələrdə belə yer alan hər hansı narazılıq Komitə tərəfindən dərhal qeydə alınır, araşdırılır və ictimaiyyətə etraflı məlumat çatdırılır.

Gömrük sistemində diqqət cəlb edən əsas dəyişikliklərdən biri də korrupsiya və qanunazidd fəaliyyətlərə qarşı mübarizədir. Belə ki, gömrük sistemində aparılan struktur dəyişiklikləri ilə əlaqədar kadr



## Gömrükdə şəffaflıq iqtisadi inkişafın əsas şərtlərindən biri kimi -doqquz ayın yekunu nələrdən xəbər verir?

### Səfər Mehdiyev gömrük sistemində korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə qətiyyət nümayiş etdirir

potensialından səmərəli şəkildə və uyğun olan sahədə istifadə olunmasına başlanıb. Ötən il ərzində 382 nəfər işə qəbul edilib, 445 nəfər əməkdaş işdən azad olunub, 417 nəfər tutduğu vəzifədən yüksək vəzifəyə təyin edilib, 58 nəfər isə tutduğu vəzifədən aşağı vəzifəyə keçirilib. Komitə sistemində kadrların düzgün seçilməsi, yerləşdirilməsi, vəzifəli şəxslərin tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinə müəyyənləşdirilməsi, onların potensial imkanlardan istifadə etmək mümkünlüyünün aşkara çıxardılması və peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması məqsədilə müvafiq qanunvericiliyə uyğun olaraq 1446 əməkdaşın komitə sədrinin sərəncamı ilə attestasiyası keçirilib.

Araşdırmalar zamanı aşkar edilmiş xidməti pozuntulara yol verdiklərinə görə 316 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb edildi. Bunlardan 15 nəfər gömrük orqanlarından xaric, 5 nəfər tutduğu vəzifədən azad edilib, 6 nəfər aşağı vəzifəyə keçirilib, 5 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb, 68 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 171 nəfərə töhmət elan edilib, 46 nəfərə irad tutulub.

Gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9 672 hüquqpozma faktı aşkar edi-

lib. Bunlardan 747-si cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 9 milyon 450 min manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 797 nəfərin barəsində müvafiq tədbirlər görülüb. Gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən, o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar olunub. Bu faktlar üzrə, ümumilikdə, 1 ton 193 kq narkotik qanunsuz dövriyyədən çıxarılıb. İl ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 291 nəfər barəsində müvafiq tədbirlər görülüb, 24 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.

2018-ci il ərzində gömrük orqanları tərəfindən aşkar olunmuş gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə inzibati məsuliyyətə cəlb edilmiş şəxslərə qarşı 881 min 959 manat cərimə tətbiq olunmaqla, ümumilikdə, dəyəri 242 055 manat olan mallar müsadirə edilib. Gömrük qaydaları əleyhinə inzibati xətalər, əsasən, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsi, bə-

müəyyənləşdirilməsini nəzərə alsaq, bütövlükdə 3 milyard 190 milyon manat proqnoza qarşı müqayisədə faktiki olaraq 244 milyon manat və ya 107,6 faiz artıq gömrük ödənişləri dövlət büdcəsinə köçürülüb.

Ötən müddət ərzində gömrük sistemində həyata keçirilən ən mühüm islahatlardan biri kimi malların və nəqliyyat vasitələrinin qeydiyyatının "bir pəncərə" prinsipinin həyata keçirilməsi üzrə "Bir inspektor - bir nəqliyyat vasitəsi", təyinat gömrük orqanlarında isə "Bir inspektor-bir bəyannamə" pilot layihələrinin tətbiqinə başlanılıb. Eyni zamanda 2016-cı ildən pilot qaydada tətbiqinə başlanan "Yaşıl dəhliz" sisteminin bu ilin fevra-

nın məvacibi artırıldı. Biz gömrük sistemində şəffaflığın təmin olunması üçün gecə-gündüz fəaliyyət göstərəcəyik və dövlət başçısının tapşırıqlarını sonuna kimi yerinə yetirəcəyik".

S. Mehdiyev gömrük sistemində korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə qətiyyət nümayiş etdirir: "Biz bu sahədə qəti addımlarımızı bu il də atacağıq. Tamahını idarə edə bilməyənlər bizim aramızdan gedəcək, özü də çox pis şəkildə gedəcək. Sahibkarlara da müraciət olunub ki, əməkdaşlarımızı korrupsiyaya və rüşvətə cəlb etməsintlər. Sahibkarların rüşvət təklifləri ilə bağlı xüsusi əməliyyatlar keçiriləcək. Sahibkarlar bu cür hallardan əl çəkmək istə-

yən edilməməsi və ya düzgün bəyan edilməməsi, malların, nəqliyyat vasitələrinin və ya onlara aid sənədlərin müəyyən edilmiş müddətdə təyinat gömrük orqanına çatdırılmaması, onların gömrük ərazisindən müəyyən edilmiş müddətdə kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması, gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma ilə əlaqədar olub. Valyuta və valyuta sərvətlərinin gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi, qanunsuz yolla gətirilən keyfiyyətsiz və saxta malların daxili bazara daxil olması, habelə yüksək dəyərli tutumlu malların qanunsuz idxal edilməsi, aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması sahəsində tədbirlər görülüb.


2018-ci ildə dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında xüsusi rola malik olan Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə vergitutma bazasını düzgün müəyyənləşdirməklə büdcəyə 3 milyard 434 milyon manat gömrük ödənişlərinin köçürülməsini təmin edib. Nəticədə ilin əvvəlində nəzərdə tutulan proqnozla müqayisədə 1 milyard 4 milyon manat və ya 141 faiz artıq gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb. 2018-ci ilin iyun ayında illik büdcə proqnozunun dürüstləşməsi zamanı Dövlət Gömrük Komitəsi üçün əlavə olaraq 760 milyon manat büdcə öhdəliyinin

mir. Cari ildə də belə faktlar mövcuddur. Bu sahədə ciddi tədbirlər keçiriləcək və icraçılar aidiyyəti qurumların rəisləri olacaq".

Ölkə rəhbərliyi də gömrük sistemində baş verən dəyişiklikləri yüksək qiymətləndirir. Prezident İlham Əliyev 2018-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında gömrük orqanlarının yeni rəhbərliyinin qarşıya qoyulan tapşırıqlara dəqiq əməl etdiyini xüsusi vurğulayıb: "Gömrük sahəsində aparılan islahatlar nəticəsində biz büdcəmizi böyük dərəcədə artırmağa bilmişik. Hətta keçən il düzəltməmə apararaq büdcəmizi artırıb ki, əlavə işləri görə bilək. Həm sosial sahəyə, həm də infrastruktur layihələrinin icrası ilə bağlı əlavə vəsait ayrıldı. Bütün bunlar nəyə görə mümkün olmuşdur? Ona görə ki, həm vergi, həm də gömrük sahələrində artıq yeni yanaşma mövcuddur. Yeni icraçılar vəzifəyə gətirildi, rəhbərlikdə dəyişikliklər edildi və hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyan bu qurumlar indi çox yaxşı işləyir, şəffaf, dürüstlük təmin edilir. Korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır və aparılacaqdır. Bu işlərdə əli olan adamlar məsuliyyətə cəlb olunur, vəzifədən kənarlaşdırılır. Yeni, tam sağlamlaşdırma prosesi gedir və artıq keçən ilin timsalında biz gözəl nəticələri görə bilmişik".

□ Musavat.com

**Podratçı tərəflər adından operator kimi BP elan edir ki, D230 bloku üzrə kəşfiyyat işləri proqramı çərçivəsində seysmik tədqiqat işlərinin Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi hazırlanıb və dərc edilib.**



Xəzər dənizinin Azərbaycan sektorunda Şimal Abşeron hövzəsində D230 blokunun birgə kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş 2018-ci ildə imzalanıb. ƏMSSTQ sənədinin layihə variantında kontrakt sahəsində aparılması planlaşdırılan üçölçülü seysmik tədqiqat işlərinin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə olunan təsirazaltma tədbirləri təsvir edilir.

Seysmik tədqiqatın 100 - 800 metr arasındakı su dərinliklərində 3200 kvadrat kilometrlik ərazini əhatə edəcəyi gözlənilir.

Seysmik tədqiqat proqramının ümumi məqsədi Şimal Abşeron hövzəsində perspektiv strukturlar üzrə geofiziki məlumatlar toplamaq və karbonhidrogenlər olan geoloji strukturları aşkar etməkdir.

ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərdən yarana biləcək hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirləri müəyyənləşdirmək və minimuma endirmək, mümkün olduqda isə aradan qaldırmaqdır.

Maraqlı tərəflərlə məsləhətləşmə ƏMSSTQ prosesinin mühüm elementidir. Maraqlı tərəflərin rəylərinin toplanması və sənədləşdirilməsi prosesi əsas maraqlı tərəflərin ümumi rəylərinin layihənin planlaşdırılmasında və ƏMSSTQ-də əks etdirilməsini təmin edir.

Sizi ƏMSSTQ sənədinin layihə variantına dair rəylərinizi və fikirlərinizi bildirməyə dəvət edirik.

**Azərbaycan və ingilis dillərində sənədin tam layihə variantı və qısa xülasəsi hazırlanıb və BP-nin veb saytında yerləşdirilib:**

[https://www.bp.com/en\\_az/caspian/sustainability/environment/env-and-social-documentation.html](https://www.bp.com/en_az/caspian/sustainability/environment/env-and-social-documentation.html)

**1 fevral 2019-cu il tarixdən etibarən bu sənədlərin nüsxələri ictimaiyyətin tanınması üçün aşağıdakı ünvanlarda da yerləşdirilib:**

- BP-nin Xəzər Mərkəzi ofisinin qəbul şöbəsi: Neftçilər prospekti-153
- M.F. Axundov adına Milli Kitabxana: Xaqani küçəsi-29
- Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası: Hüseyin Cavid küçəsi-31
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası: Azadlıq prospekti 20
- Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Bəhram Ağayev küçəsi-100a
- Bakı Kitab Mərkəzi: Üzeyir Hacıbəyov küç.-5; Qoqol küç.-2
- Libraf Kitab Mağazası: Hüseyin Cavid prospekti-186 (Mirvari Park kompleksi, D Bloku)
- Bakı Ali Neft Məktəbinin kitabxanası: Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şosesi 3-cü km (Bakı Ali Neft Məktəbinin Kampusu)

Xahiş olunur öz rəy və təkliflərinizi BP-nin tələblərə riayət və icazələr üzrə qrup rəhbəri Səadət Qafarovaya göndərsiniz:

e-poçt: [esiafeedback@bp.com](mailto:esiafeedback@bp.com);

telefon: (012) 599 43 29 or (055) 2259013



**Formula 1 yarışları Bakıda 2023-cü ilə qədər keçiriləcək**

Gənclər və idman naziri Azad Rəhimov və Formula 1 Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri yeni müqavilə imzaladı. Bakıda "İrimiqyaslı İdman Yarışlarının Keçirilməsinin Ölkəyə Faydaları" adlı beynəlxalq konfrans keçirilib. Öncə Bakı Şəhər Halqası ilə Formula 1 Şirkətlər Qrupu arasında yeni müqavilə imzalanıb. "Yeni Müsavat"ın məlumatına görə, müqaviləni gənclər və idman naziri Azad Rəhimov və Formula 1 Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri imzalayıb. Bununla da yeni sözləşmənin müddəti 2023-cü ilə qədər nəzərdə tutulub.

Azad Rəhimov çıxışı zamanı deyib ki, Formula 1-in qısa zamanda Azərbaycanda tanındığını və sevilən yarışlardan birinə çevrildiyini bildirib.

Konfransda çıxış edən Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov bildirib ki, Formula 1 Qran Prisinin Azərbaycanda keçirilməsi ilə bağlı müqavilənin müddətinin 3 il daha uzadılması çox sevindiricidir. "2016-cı ildə imzalanma mərasimində əslində bilmirdik ki, nə imzalayıyıq. Çünki tədbirin keçirilməsi çətin və bilmirdik ki, uğur qazanacağıq, yoxsa yox. Formula 1 əməkdaşları və hökumət tərəfindən aldığımız rəyə görə layihəmiz çox uğurludur. Artıq üçüncü ildir ki, biz bu konfransı keçiririk. Və ildən-ildə uğurumuz artır. Formula 1-in meneceri ilə məsələni dərinə araşdırmalıyıq ki, görək yerli miqyasda bu yarış necə meydana gətiririk. Formula 1 ilə bağlı global nəticələr odur ki, Bakı Şəhər Halqasında sponsor kimi 500 milyondan çox azarkeşə çıxış əldə edirsiniz. Yerli sponsor olaraq isə 94 min azarkeşə ünsiyyət qura bilərsiniz. Özünü bu reklam vasitəsilə tanıdı bilərsiniz. Azərbaycan Qran-prisi harada tədbir keçirirsə baş sponsor olaraq orada təmsil olunacaqsınız".

A. Rəhimov qeyd edib ki, Formula 1-dən 2016-2017-ci illərdə Azərbaycan 280 milyon dollar qazanıb.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstsmid bildirib ki, bu kimi yarışlar ölkənin dünyada tanınması üçün vacibdir: "8 ay bundan öncə yaranan zaman qarşımıza böyük məqsədlər qoymuşuq. Birincisi, Azərbaycana gələn turistlərin sayının artırılmasına nail olmaq istəyirik. Strategiya baxımından turizmin Azərbaycanda inkişafı ilə bağlı strateji yol xəritəmiz də var. Biz bunu bu gün çox yaxından izləyirik. Biz Azərbaycanı xaricdə tanıdırıq və çalışırıq ki, brendimizi daha çox tanınsın. Brendinizi ölkəyə gələn qonaqlara necə tanıdacaqsınız? Əlbəttə ki, burada irimiqyaslı idman yarışları vasitəsilə məlumatın artırılmasında söhbət gedə bilər. Artıq bununla da Azərbaycan özünü turizm məkanı kimi tanıdacaq. Burada sızan təsirlər də var. Yəni bir məsələ digərinə təsir edir, nəticədə isə ölkə iqtisadiyyatı bundan fayda götürür. Bütün bunlardan maksimum faydalanmağa çalışırıq".

Konfransdan sonra Azad Rəhimov və Çeyz Kerrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

**Yarışın vaxtının nə üçün 5 il deyil, məhz 3 il uzadılmasına gəlinə Ç.Kerri bildirib ki, ildən-ildə geniş imkanlar açılır:** "Ona görə də düşünürəm ki, bu vaxt çərçivəsi daha məqsədə uyğundur. "Formula 1" iqtisadi təsirlər də yaradır. Qarşılıqlı fayda nəticəsində bu çox düzgün qərardır. Konkret müqavilə 5 illik idi. Ondan sonra müqaviləyə baxıla bilərdi və biz baxıb müqaviləni üç il müddətinə uzatdıq".

**Bakı Şəhər Halqası Əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov** isə bildirib ki, müqavilə müddətinin 5 il yox, 3 il uzadılması Formula 1 Şirkətlər Qrupunun yeni siyasətidir: "Yeni müqavilə 2023-cü ilə qədər olsa da, uzunmüddətli layihəyə ümid edirik. Formula 1-i indiki məqamda Bakıdan ölkənin başqa bir şəhərinə köçürülməsi mümkün deyil. BŞH tərəfindən regionlarda Formula 1 simulyator yarışları keçirilib. Formula 1 üzrə 2019-cu il Azərbaycan Qran-prisində də bir sıra tanınmış sənətçilər konsert proqramı ilə çıxış edəcəklər. Hazırda müğənnilərin biri ilə danışıqlar sonuncu mərhələdədir".

□ Əli RAİS,  
"Yeni Müsavat"  
Fotolar müəllifindir.

**“Təəssüf ki, Qarabağ məsələsində də müxalif fəaliyyətlər var”-AXP sədri Pənah Hüseyn: “Müxalifətin öz daxilində münasibətlər hal-hazırda o qədər də mühüm əhəmiyyət kəsb eləmir”**



“Əsas məsələ iqtidar və müxalifət daxilindəki münasibətlərdə həll olunur. Əsas aktual olan ikinci məsələ isə iqtidar daxili məsələlərdir”. Bu barədə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”ın müxalifət daxilində gedən son proseslər barədə sorğusuna cavabında bildi.

P.Hüseynin qeyd edib ki, müxalifətin öz daxilində münasibətlər hal-hazırda o qədər də mühüm əhəmiyyət kəsb etmir. Lakin son bir neçə ayda yuxarıda deyilən proseslərlə, həmçinin regionda gedən proseslərlə yanaşı Azərbaycan müxalifətinin müəssisə hissəsində və onun siyasi partiyalarında, birliklərində, həm də onun elektoratı içərisində çox əhəmiyyətli bir canlanma, hərəklənmə də müşahidə olunur.

AXP sədrinin sözlərinə görə, bura həm keçirilmiş kütləvi aksiyalar, o cümlədən 19 yanvar aksiyası, bir sıra müxalifət qüvvələrinin yeni bir Hərəkat təsis elmələri və başqa təşəbbüslər, addımlar daxildir: “Fevralın 9-da ADP-nin parlament seçkiləri mövzusunda siyasi partiyaların tədbirini təşkil etməsi nəzərdə tutulub. Artıq həmin tədbirə dəvət olunmuşuq. Bu kimi addımlar, ayrı-ayrı müxalifət xadimlərinin məsləhətləşmələri, birlik bloklaşma cəhdləri bayaq dediyimiz obyektiv fəallaşmanın təzahürüdür. O baxımdan da ölkənin ciddi siyasi dəyişimlər içərisində olduğunu söyləməyə imkan var. Bunun bir neçə ssenari ilə inkişaf etməsi mümkündür. Azərbaycan demokratik müxalifətinin də çalışdığı və yönləndirmək istədiyi məsələ ölkədə fundamental islahatlara nail olmaq, normal demokratik parlament seçkiləri keçirmək, bir sıra ciddi məsələlərin təcili qaydada həll olunmasıdır. Hesab edirəm ki, bu istiqamətdə əsas təşəbbüslər, həm imkan, həm də maneə iqtidarın əlindədir. Baş verənlər hələ ki, iqtidarın mövqeyində ciddi dəyişiklik olmadığını göstərir. Halbuki, ciddi dəyişikliklərə ehtiyac var. Mən istənilən halda bu prosesin davamlı olacağını və bunun Azərbaycanda müəyyən əhəmiyyətli dəyişikliklərlə sonuclanacağı qənaətindəyəm”.

Növbədənəknər seçkilər keçiriləcəyi halda müxalifətin iştirak edib-etməyəcəyinə gəlincə, P.Hüseyn bu barədə fikirlərini 9 fevralda ADP-də parlament seçkiləri mövzusunda müzakirələrdə nitqində bəyan edəcək: “Orada digər partiyaların sədrlərinin də mövqeyi hər halda bəlli olacaq. Şəxsən mənim bu gün üçün mövqeyimə gəldikdə, ilk dəfədir ki, mən “seçki olarsa iştirak edəcəyəm” sözünü qətiyyətlə demirəm”.

“İsgəndər Həmidovun təşəbbüsü ilə Azərbaycan Xalq Hərəkatı yaradılıb, ADP sədri Sərdar Cəlaloğlu da orada təmsil olunur. Sizcə nədən parlament seçkiləri mövzusunda müzakirəni həmin Hərəkatın tədbiri olaraq keçirmək yox, ayrıca keçirmək təşəbbüsü ortaya atıldı?” sualına P.Hüseyn belə cavab verdi: “Hər kəsin özünün mövqeyi var. Burada qeyri-adi nə isə yoxdur. Həmişə belə olub, proseslərdə müxtəlif mövqələr, həftə ziddiyyətlər olub, sonda hansısa nəticə ilə qurtarıb. Mən güman edirəm bu dəfə yaxşı qurtaracaq”.

Qarabağ Komitəsinin 16 fevral mitinqinə ciddi hazırlaşdıqından danışan AXP sədri bildirdi ki, hələ Bakı Şəhər İcra Hakimiyyətindən mitinqlə bağlı müraciətə rəsmi cavab yoxdur: “Əlbəttə ki, bütün daxili məsələlərdə nə baş verir versin prioritet məsələ Qarabağ məsələsidir. Çox ciddi proseslər baş verir. Heç cür yol vermək olmaz ki, müəyyən cari məsələlər ətrafında Qarabağ məsələsi diqqətdən yayınsın. Qarabağ Komitəsi də bu məsələdə səfərbər edici bir fəaliyyət göstərir. Nəzərdə tutduğumuz mitinq də bu fəaliyyətə aiddir. Ən ciddi şəkildə mitinqə hazırlıq gedir. Əgər Bakı Şəhər İcra Hakimiyyəti mitinqə razılıq verəcəksə ciddi bir Qarabağ mitinqi keçiriləcək. Təəssüf ki, bu gün Qarabağ məsələsinə də müxalif fəaliyyətlər var. Hətta bizim bəzi tanıdığımız şəxslərin, Qarabağ müharibəsində iştirak etmiş şəxslərin də Qarabağ Komitəsinə qarşı hansısa səbəbdən qaynaqlanan hücumları diqqəti cəlb edir. Amma bunlar o qədər də böyük diqqət ayrılması nüans deyil. Fevralın 6-da Qarabağ Komitəsinin toplantısı olacaq və mitinqə hazırlıq gedişi əsas məsələ kimi müzakirə ediləcək”.

□ Etibar SEYİDAĞA,  
“Yeni Müsavat”

“Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr var. Onlar bundan qıcıqlanırlar, bizim inkişafımızdan məyus olurlar. Müxtəlif formada inkişafın qarşısını almaq üçün tədbirlər görməyə çalışırlar. Bəlkə də bunu normal qəbul etmək olar. Çünki inkişaf edən dövlətə ayrı-ayrı dövlətlərin və yaxud ayrı-ayrı beynəlxalq təşkilatların qıcıqlanması bir qədər başadüşüləndir. Başa düşülməyən isə odur ki, Azərbaycanın daxilində olan və müxalifət adı altında Azərbaycana böhtan atan, reallıqlarını təhrif edən Azərbaycan vətəndaşlarını çaşdırmağa çalışanlar var”. “Report”un xəbərinə görə, bunu Baş nazirin müavini, YAP-ın İcra katibi Əli Əhmədov partiyanın qərargahında gənclərlə görüş zamanı deyib.

“Azərbaycan müxalifətinin kiçik bir hissəsini təşkil edən və Azərbaycan cəmiyyətinin çox cüzi hissəsini təşkil edən radikal müxalifətə demək istəyirəm ki, Azərbaycanda söz azadlığı təmin edilir və bu azadlıqdan istifadə etmək istəyənlər özlərinə xas olan bu hüquqdan istedikləri şəkildə istifadə edə bilər. Ancaq bu hüquqlardan sui-istifadə edərək Azərbaycanda qarşılıqlı yaratmağa çalışan, ölkədəki sabitliyi pozmaq niyyətinə düşən qüvvələr də var”, - Ə.Əhmədov qeyd edib.

O bildirib ki, müxalifətin bir hissəsi olan radikal müxalifət mitinq keçirməyi qarşılıqlı yaratmaq üçün istifadə edir: “Onlar söz və fikir azadlığından Azərbaycan insanına, Azərbaycan xalqını təhqir etmək üçün istifadə edirlər. Onlar öz siyasi fəaliyyətlərində Azərbaycan üçün mümkün ola biləcək ən pis ssenariləri əsas götürürlər. Azərbaycana düşmən mövqedə duran istənilən xarici qüvvələrlə sinxron fəaliyyət göstərir. Bəzi hallarda bir yerdə də fəaliyyət göstərir və onların tapşırıqlarını yerinə yetirirlər. Bu mənada Yeni Azərbaycan Parti-

partiya üzvü olaraq onların daşdığı vəzifədir”.

Əli Əhmədov vurğulayıb ki, YAP-ın sıralarında çoxlu sayda gənclər birləşir: “YAP-ın 700 mindən çox üzvünün əksəriyyəti gənclərdir. Hər il partiya 25-30 min arasında yeni üzvlər qəbul olunur və bu üzvlər arasında gənclər üstünlük təşkil edir”.

bunların hamısı ondan xəbər verir ki, gənclər YAP-ın fəaliyyətinə dəstək verirlər. Bizim də gənclərdən gözləntilərimiz odur ki, yaxşı oxusunlar, biliklərə yiyələnsinlər, yaxşı mütəxəssislər olsunlar. Ən əsas gənclərimiz vətənpərvər olmalıdır. Harda olmalarından asılı olmayaraq vətənpərvərlik prinsipləri əsa-

## YAP-ın icra katibi müxalifəti ittiham etdi

### Əli Əhmədov: “Ölkədəki sabitliyi pozmaq niyyətinə düşən qüvvələr də var”



yasının sıralarında olan Ə.Əhmədov qeyd edib ki, gənclər bu həqiqətləri öz gənclər seçki kampaniyalarının uğurla baş tutmasına böyük töhfə verirlər: “Bütün

sında davranmalıdırlar. Gənclər eyni zamanda ictimai-siyasi həyatda da fəal olmalıdırlar, çünki bugünkü gənclər gələcək siyasətçilərdir, idarəedicilərdir. Seçki kampaniyasının bütün mərhələlərində gənclər öz töhfələrini verirlər. Bu baxımdan gənclər həmişə bizim diqqət mərkəzimizdə olublar. YAP öz imkanları çərçivəsində gənclərə şərait yaradır ki, fəallıqlarını nümayiş etdirdinsinlər. 2019-cu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək. Biz çalışacağıq ki, fəal gənclərimiz seçkidə namizəd qismində iştirak etsinlər və özlərini sınaşınlar”.

## “İstəyərdim ki, hər bir vətəndaşımız 10 min manat pensiya alsın”

**Siyavuş Novruzov: “Yalnız təqaüdlə yaşamaq çətindir”**

“Mənim fikirlərimdə kiməsə minnət qoymaq niyyəti yoxdur. Mən sadəcə olaraq deyirəm ki, həqiqəti deyin. Bu gün Azərbaycan dövləti qədər mətbuata, QHT-lərə və digər sahələrə diqqət göstərən başqa dövlət yoxdur. Jurnalistlərin pulsuz mənzillə təmin olunması, KİVDF vasitəsi ilə mətbuata maliyyə ayrılması və sair. Mətbuata ona görə pul ayrılır ki, gedib dədəsindən, babasından hekayə yazıb dərc eləsin, yaxud da eşq şeiri yazıb çap eləsin”. Bu fikirləri unikal.org-a müsahibəsində Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputatın sözlərinə görə, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan maliyyə alan qəzetlər dövlətin gördüyü işlərdən, milləti maraqlandıran məsələlərdən, Dağlıq Qarabağdan yazılar yazmalıdır.



“Mən demirəm ki, hansısa naziri tərifişin, yaxud onun barəsində mədhiyyə yazsın. Sırf dövlətin mövqeyi qorunmalıdır”. “Hansısa nazir, yaxud nazirliyin fəaliyyətində problem olanda necə” sualına deputat “Əgər problem varsa, yazsın. Bu, jurnalistin səlahiyyətində olan məsələdir. Biz jurnalistin fəaliyyətinə qadağa qoya bilmərik. Hər kəs tənqid də, təhlil də edə bilər və buna

görə kimisə təhdid etmək olmaz, amma təhqir yolverilməzdir” deyib, cavab verib.

S.Novruzov sosial şəbəkələrdən də danışdı: “Sosial şəbəkələri bağlamayaraq, amma elə bir yol seçməliyik ki, hər şey qaydasında olsun. Birincisi, o insanlar başa düşməlidirlər ki, başqasını təhqir etmək olmaz. Milli Məclisdə onun babası yaşında adam var, bəzilərinin müəllimi, bəzilərinin həkimi Milli Məclisdə təmsil olunur. Bu cür məqamlara diqqət etmək lazımdır. Kimdənsə xoşun gəlmirsə, ümumilikdə təhqirə keçmək olmaz axı. Konkret mənimlə söhbəti varsa, mənimlə dəvəsin aparsın, bütövlükdə Milli Məclisi niyə təhqirə məruz qoyur? Özü də müxtəlif adlar altında gizlənilir. Keçmişdə buna “donos” deyirdilər. İndi də bu adamlar sosial şəbəkələrdə “donos” yazırlar”.

S.Novruzov insanların

bugünkü dolanışq səviyyəsi ilə bağlı sualı belə cavab verib: “Hər bir şəxsin özünün dolanışq mexanizmi olmalıdır. Rokfeller bir cür dolanırdı, mən başqa cür dolanıram, o biri də başqa cür... Təbii ki, hamı çalışır ki, yaxşı yaşasın. Dövlətin də vəzifəsi odur ki, hər bir vətəndaşa layiqli həyat şəraiti yaratsın. Amma başqa məqamlar da nəzərə alınmalıdır. Biri ömrü boyu ağır sənayedə işləyib, o biri hardasa yüngül işdə çalışıb-mış əlini ağdan-qaraya vurmaıy. Sonda biri o birindən az təqaüd alır. Buna görə də dövləti suçlamaq doğru deyil. Yeni məsələnin başqa tərəfləri də var. Təbii ki, yalnız təqaüdlə yaşamaq çətindir. Hər dən xaricə müqayisə aparırlar. Orda insan işləyir pulunu yığır, pensiya yaşında da götürüb səyahətə çıxır. Bizdə isə insanlar bütün gücünü, qazancını uşağına, ailəsinə sərf edir. Yeni investisiyanı ailəsinə qoyur ki, sonra da ona baxsınlar. Xaricdə isə uşağın 16-17 yaşı olan kimi, valideyn onları həyata buraxır. Bax, belə fərqli məsələlər var. Təbii ki, mən istəyərdim ki, hər bir vətəndaşımız 10 min manat pensiya alsın, amma gərək realıqdan uzaq olmayacaq da”.

**Son aylar** paytaxt Bakının tikinti sektorunda ciddi böhran yarandığı barədə xəbərlər intensivləşib. İddia olunur ki, böhranın əsas səbəbi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin son 6 ayda tikinti şirkətlərinin layihələrinin böyük əksəriyyətini təsdiqləməməsi və ya hansısa səbəbdən geri qaytarmasıdır.

Parlamentin son iclasında isə deputat Fəzail Ağamalı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədri Samir Nuriyevin fəaliyyətini sərbəst tənqid edib. "Biz onu alqışladığımız ki, cavan oğlandı işləyəcək, Bakı şəhərinin gözəlləşməsinə öz töhfəsini verəcək. O isə gələn kimi bütün tikintiləri dayandırdı. Bu gün Bakı şəhərində xeyli tikinti işləri dayandırılıb. Regionlardan paytaxt Bakıya fəhləliyə axışan insanların çoxu işsizdir. Bu şəxs görəsən bunun məsuliyyətini düşünürmü?" deyərək, deputat bildirib.

Deputat deyib ki, ölkə prezidentinin siyasətinin əsas məqsədi işsizlik probleminin aradan qaldırılmasıdır: "Bununla bağlı ciddi layihələr həyata keçirilir. Amma bu şəxs 1 ilə yaxındır ki, Bakıda tikintini dayandırır. Bu gün insanlar arasında ciddi narazılıqlar var".

Komitə isə ötən ilin apreldən Bakıda tikinti işlərinin dayandırıldığı, 50 min insanın işsiz qaldığı barədə iddianı təkzib edib.

"Sözügedən iddialar həqiqətə uyğun deyil və tamamilə əsassızdır" deyərək, komitədən bakupost.az-a bildirilib. Dövlət Komitəsi onu da bildirib ki, görülən işlərlə bağlı mütəmadi olaraq ictimaiyyətin məlumatlandırılmasını davam edəcək.

Fevralın 5-də isə Bakıdakı tikinti məsələsi ilə bağlı çox diqqətçəkən bir sərəncam verilib. "Trend"-in məlumatına görə, baş nazir Novruz Məmmədovun Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaradılması barədə qərar imzalayıb.

Qərara görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC yaradılıb. MMC-nin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.

Əmlak Məsələləri Dövlət Komitəsinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin niyyətinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək, Bakı Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bakıdakı tikintidə yaranmış böhranla bağlı iddialar fonunda bu qərarın verilməsi əlbəttə ki, diqqətə layiqdir. Çünki ötən ilin avqustunda dövlət başçısının fərmanı ilə Bakıda tikinti sahəsinin vəziyyətini

# Bakıda tikinti böhranını kim yaradıb-baş nazirdən ilginç qərar

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı tənqidlərin artdığı bir vaxtda Novruz Məmmədov Bakıda tikintiyə nəzarət edəcək yeni qurumun yaradılmasına qərar verdi; bir neçə ay əvvəl Bakı meriyasından alınan idarənin əvəzində niyə yeni MMC yaradıldı?



daha da yaxşılaşdırmaq məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Məmarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib. Eyni zamanda fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi komitəyə həvalə olunub.

Yada salmaq ki, prezident ötən ilin dekabr ayının 28-də

müddətində təqdim olunmuş sənədlərin təamlığını yoxlayır və sənədlər tam təqdim olunmadıqda, onların tamamlanması üçün zəruri hərəkətlər barədə məlumatı ərizəçiyə təqdim etməli və ya sifarişli poçt göndərişi vasitəsilə göndərməlidir.

Tikintiyə icazə icraatı çərçivəsində sənədlərin təamlığı təmin edilərək təqdim olunduğu gündən etibarən, tikinti layihəsinin şəhərsalma sənəd-

çığış edir və tikinti layihəsi şəhərsalma sənədlərinə uyğunluğu baxımından razılaşdırılmış hesab olunur.

Yeni, icazə verən orqan sənədlərin təamlığını yoxlama müddəti daxil olmaqla, 15 iş günü müddətində tikintiyə icazə verməli və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul etməlidir.

"Ancaq iş adamlarından daxil olan məlumatlar göstərir ki, yeni qaydalar təsdiq olunduqdan sonra da bu sahədə hər hansı dəyişiklik olmayıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə icazə və ya rəy almaq üçün göndərilən layihələrə hər hansı cavab verilmir. Bu da tikinti şirkətlərinin sektordakı fəaliyyətini dondurmasına, hökumətin bu sahəni canlandırmaqla bağlı planlarının reallaşmamasına səbəb olur" deyərək, azpolitika.az saytında bu günlərdə dərc olunan məqalədə deyilir. Sayt iddia edir ki, narazılıqlar ölkə başçısına da çatdırılıb və komitə sədrinə xəbərdarlıq edilib.



də "Bezi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında fərman da imzalayıb. Bildirilirdi ki, bu fərman məhz iş adamlarının narazılıqlarını aradan qaldırmaq, komitənin fəaliyyətini çərçivəyə salmaq məqsədi daşıyır. Çünki yeni qaydalar tikintiyə icazə ilə bağlı daha çevik mexanizmi nəzərdə tutur. Belə ki, tikintiyə icazə verən orqan 2 iş günü

lərinə uyğunluğu baxımından Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 5 iş günü müddətində rəy bildirməlidir. Tikintiyə icazəni yerli icra hakimiyyəti orqanının verdiyi hallarda, Komitə icazə verən orqanın sorğusu əsasında rəy bildirir. Tikintiyə icazəni yerli icra hakimiyyəti orqanının verdiyi hallarda, komitə bu müddət ərzində rəy bildirmədikdə, yerli icra hakimiyyəti iradların olmaması prezumpsiyasından

Deputat da daxil komitəyə ünvanlanmış bu tənqidlərdən sonra baş nazirin Bakı Şəhər İcra Hakimiyyətində yenidən tikintiyə məsul olan yeni qurum yaratması bu sahədə problemlərin olması barədə iddiaları təsdiqləyir. Belə görünür ki, hökumət Bakı kimi iri şəhərdə tikintiyə bağlı komitənin üzərinə qoyulan iş yükünü azaltmaq istəyir.

□ ORXAN,  
"Yeni Müsavat"

**"Adıma görə başımdan da keçərəm"-30 illik deputat Madər Musayev "Azərbaycan" qəzetinə müsahibəsində parlamentdə niyə danışmaması haqda nələr dedi?**

"Deyirlər ki, parlament tribunasında çox danışmıram. Hesab edirəm ki, çox danışmaq heç zaman bəyənilməyib". "Yeni Müsavat" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Madər Musayev "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Onun müsahibəsindən bir neçə maraqlı sitatə oxuculara təqdim edirik. "30 ildir Milli Məclisdəyəm, bura ilə bağlı o qədər xatirələrim var ki... Yaxşı tərəfini də, pis tərəfini də, satqınını da, etibarlısını da görmüşəm. Amma mənə qarşı hamı yaxşı olub, ağsaqqal, hacı kimi hörmət ediblər. Parlamentə öyrəşmişəm. Görürsən ki, daldadılmaqla insan adam bir az yorulur, amma olmayanda da danxır... 6 dəfə bir dairədən seçilmək, bu, bilirsiniz də, necə çətindir. Bu, mənim üçün böyük hörmətdir, bunu heç vaxt yaddan çıxarmaram. Mənim eyni ərazidən deputat seçilməyimi insanlarla həqiqət üzərində qurulan münasibətimdir. Hər halda, 6 dəfə eyni dairədən təkrar seçilməşmə, demək, insanların mənə etimadı, inamı var.

Deputatın üzərinə hansı vəzifələr düşür, deputat nə edə bilər - bunu yaxşı bilərəm. Və hamısının da öhdəsindən gəlməyə çalışmışam. Həm də çalışıram ki, artıqlaması ilə edim...

Hələ ilk dəfə məsciddə mənim namizədliyimi irəli sürən zaman dedim ki, mən gedərəm, amma sonra deyəcəksiniz ki, qayıt dala, mən utanaram kənddə, eldə, obada. O zaman Sabit Bağirovla ikinci tura qaldıq, mənə daha çox səs verdilər və artıq 30 ildir Milli Məclisdəyəm. O da asan deyil ki, bu 30 ildə adını qoruyub saxlayasan...

Qədim türklərdə belə bir məsələ var. Deyir, nəyim var keçərəm, tək başım salamat olsun. Amma adıma görə başımdan da keçərəm. İnsan adı üçün yaşamalırıdır".

Məlumdur ki, Hacı Madər 30 illik fəaliyyəti dövründə parlamentdə danışmayan deputat sıyahısında bəlkə də birincidir. Müsahibəsində o bu məsələyə də toxunub.

O bildirib ki, lazım olan yerdə yaxşı və məntiqli danışmaq vacibdir: "İndi mən danışmıram, o demək deyil ki, danışanlar düz etmirlər. Məsələn, danışanlar içərisində elələri var ki, danışır, həqiqətən adamin xoşuna gəlir. Bəzən də boş yerə danışirlar, tutaq ki, parlamentdə 3-cü oxunuşda danışmaq lazım deyil ey, amma onda da danışirlar. Həvəskardırlar danışmağa..."

Gərək sözün də çekisini biləsən. Mən görsəm ki, zərurət var, sözümlü deməliyəm, o zaman deyəcəm. O da maraqlıdır ki, 125 deputatın 20-30-u mənim kimi çoxdanışan deyil, amma həmişə deyirlər ki, Madər danışmır. Mən danışmıramsa və bu, əgər pisdirsə, 6 dəfə məni seçməsinlər də..."

Mən də sabahdan başlasam danışmağa, maraqlıdır ki, o zaman nə deyəcəklər..".


"Yeni Müsavat" bildirir ki, Madər Musayev Milli Məclisin bitərəf üzvüdür, həqiqətən də eyni dairədən 6 dəfə təkrar seçilən yeganə deputatdır.

1947-ci ildə Bakı şəhərində anadan olub. Moskva Kooperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkilat fəaliyyətini bitirib. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləyib. 1986-1995-ci illərdə "Bahar" ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.

On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan, Azərbaycan-İran, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

"Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.

□ ORXAN,  
"Yeni Müsavat"



**Zamin Hacı**  
 zaminhaci@gmail.com

**İ**srailin "Aeronautics Defense Systems" LTD şirkəti Azərbaycana təzədən pilotsuz uçan aparatlar (PUA) - kamikadzelər tədarük edəcək. "Yeni Müsavat"ın məlumatına görə, bu barədə "The Times of Israel" nəşri yazıb. Nəşr bildirir ki, İsrailin Müdafiə Nazirliyi şirkət tərəfindən "Orbiter 1K" PUA-ların satışına qadağanı artıq götürüb.

Xatırladaq ki, adı çəkilən kampaniya ilə bağlı qalmaql 2017-ci ilin yayında yaranmışdı. O zaman yeni PUA-lar almağa hazırlaşan Azərbaycan nümayəndələri guya şirkətin ölkəmizə gələn əməkdaşlarından xahiş ediblər ki, bu dronların imkanlarını əyani nümayiş etdirdinsinlər və bundan ötrü də guya operatorlara Qarabağdakı erməni mövqelərinə zərbə endirməyi təklif ediblər. O vaxt bu haqda erməni tərəfi də süni hay-küy qaldırmışdı.

Ancaq bununla belə, Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlıq heç vaxt dayanmayıb. Özü də bu əməkdaşlıq İsraildən ötrü yalnız kommersiya maraqları baxımından önəmli deyil. Məsələ ondadır ki, rəsmi Təl-Əviv Qarabağ məsələsində ədalətli mövqe tutur, ölkəmizin ərazi bütövlüyünü tanıyır, Azərbaycan torpaqlarının işğalını qəbul eləmir. İki ölkə arasında energetika, iqtisadi-ticari, təhlükəsizlik sahələri üzrə də əlaqələr kifayət qədər dərinir...

\*\*\*\*\*

Qərbdədir ki, İsrail öz torpaqlarını erməni işğalından azad eləməyə çalışan Azərbaycanın ordusunu gücləndirməkdə qərarlı iken qərb qonşumuz və "strateji tərəfdaşımız" Gürcüstanın Ermənistanına öz ərazisindən dəhliz açmaq niyyətinin ciddi olması üzə çıxıb. Axalkalakidə Xocalı canisinə abidə qoyuluşu azmış kimi, indi də rəsmi Tiflisin təcavüzkar ölkənin iqtisadi durumunu yaxşılaşdıracaq bir projenin içində yerdə aldığı məlum olur. Özü də projenin müəllifi Gürcüstan torpaqlarının işğal altında saxlayan, 2008-ci ildə onun iki regionunu (Abxaziya və Cənubi Osetiya) zorla özünə birləşdirib onları dövlət kimi tanıyan və hərbi qalalara çevirən Rusiyadır. Maraqlıdır ki, Tiflis rəsmilərinin özləri Rusiyayı daima işğalçı adlandırırlar.

Ermənistanı aşılacaq dəhlizə gəlincə, xəbər verilir ki, Gürcüstan Rusiya ilə ticarət və yüklərin tranziti haqqında saziş çərçivəsində Abxaziya və Cənubi Osetiya ilə sərhəddə gömrük nəzarəti məntəqələri açmağa hazırdır. Bu haqda "Kommersant" nəşrinə Rusiya hökumətindəki mənbə bildirib (virtualaz.org).

"Əslində sazişin şərtləri Gürcüstanı vadar edir ki, Abxaziyayı və Cənubi Osetiyayı müstəqil gömrük əraziləri kimi tanısin", - nəşrin həmsöhbəti bildirib. Mənbənin sözlərinə görə, müqavilənin əsas məzisi ondan ibarətdir ki, 2008-ci ildən sonra "Gürcüstanın yeni gömrük sərhədləri çəkilib". Tbilisidə buna belə baxış bu-

## Gürcüstan Ermənistanı blokadadan çıxarır - Tiflis Bakıya qarşı xain projenin içində

Xocalı canisinə abidə qoyulmasının ardınca işğalçı ölkəyə dəhliz açılması reallaşmaq üzrədir; İsrail Azərbaycan ordusunu gücləndirirən qərb qonşumuz Ermənistanın dərđini çəkir; politoloq: "Bu, İrəvanın köhnə arzusudur..."

cağından baxmağı qəbul etmirlər.

"Siyasi debatlarla daxil olmur və bacardıqca kəskin mövzulardan çəkinirik. Anlayırıq ki, sazişin dəyəri onun neytral statusundadır" - Rusiya ilə münasibətlər üzrə Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze belə deyib.

\*\*\*\*\*

Məlumat üçün bildirik ki, Gürcüstanla Rusiya arasında ikisinin sözügedən ərazilərdən keçdiyi üç ticarət dəhlizinin yaradılmasını nəzərdə tutan saziş 2011-ci ildən hazırlanır. Eyni zamanda, sənəd sət şəkildə yalnız mal axınının monitorinqi üzrə öhdəlikləri tənzimləyir və dəhlizlərin avtomatik açılmasını ehtiva etmir. Yüklərin monitorinqi və onların markalanması ilə İsveçrənin "Societe Generale de Surveillance" (SGS) şirkəti məşğul olacaq. Əvvəlcədən hər iki tərəf inadla Abxaziya və Cənubi Osetiyanın qanuni şəkildə təsbit edilmiş statusunun əks olunmasına çalışırdı: Rusiyada bu ərazilər müstəqil, Gürcüstanda isə Rusiya tərəfindən işğal edilmiş hesab olunur. Lakin nəticədə, bu maddə sazişə daxil edilmədi.

Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə sərhədləri açmasında ən çox maraqlı olan tərəflərdən biri də təbii ki, Ermənistanıdır. Çünki Ermənistanla Rusiya arasında quru əlaqəsi və nəticədə yükdaşımlar asanlaşacaq. İşğalçı ölkə Rusiya ilə Gürcüstan üzərindən ancaq Herbi Gür-

cüstan Yolu ilə əlaqə saxlaya bildirdi və bu yolun Yuxarı Lars keçidi qış aylarında tez-tez bağlanır, habelə yaz-yay aylarında daşqınlar nəticəsində yolda hərəkət dayanır. Bu baxımdan Gürcüstanın ərazi bütövlüyü prinsipini şübhə altına qoymaqla Abxaziya və Cənubi Osetiya ilə sərhədləri açması Ermənistanın faktiki blokada vəziyyətindən çıxmasına xidmət edir və demək, Azərbaycana qarşı xain bir addımdır.

\*\*\*\*\*

"Gürcüstan hakimiyyəti işğal altındakı Abxaziya və Cənubi Osetiya üzərindən Rusiya ilə ticarət mübadiləsinin uzun illərdən sonra bərpasına razılaşmağa hazırlaşır. Danışqlar yekunlaşmağa yaxındır". Bunu "Atlas" Araşdırma Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Gürcüstanın Abxaziya və Cənubi Osetiyayı işğal edən Rusiya ilə anlaşması ona bənzəyirdi ki, Azərbaycan işğal altındakı Dağlıq Qarabağ üzərindən Ermənistanla ticarət mübadiləsinə bərpə edərdi. "Biz buna heç zaman razılaşmırıq. Ancaq gürcülər fərqli düşünürlər. Gürcüstan Abxaziya və Cənubi Osetiya üzərindən Rusiya ilə ticarət mübadiləsinə "yaşıl işıq" yandırsa, avtomatik olaraq Ermənistanı da yol açılacaq. Bu işğalçı Ermənistanın köhnə arzusudur", - deyər o qeyd edib.

Politoloq da xatırladı ki, hazırda Rusiya ilə Ermənistanı Gürcüstan üzərindən birləş-

dirən yeganə nəqliyyat yolu dağlardan keçən "Böyük Lars"dır: "Ancaq bu yol uçqunlar səbəbindən çox zaman işlək deyil. Ermənistan bu yoldan istifadə edə bilmir, iqtisadiyyatında böyük problemlər yaranır. Abxaziya yolu açılarsa isə Ermənistan Rusiya ilə həm quru, həm də dəmiryolu ilə birləşəcək. Bu da Tiflisin Bakıya növbəti "mesajı" olacaq".

\*\*\*\*\*

Rəsmi Bakı təbii ki, bu mesajı adekvat şəkildə qəbul edəcək və ona reaksiya verəcək. Həmçinin qarşıda Türkiyə bu faktı görməzlikdən gəlməyəcək. Azərbaycan və Türkiyə isə Gürcüstan dövlətinin əsas iqtisadi-ticari tərəfdaşı və maliyyə sponsorudur. Eyni zamanda, bu ölkənin energetik və digər təhlükəsizliyi xeyli dərəcədə Bakı və Ankaradan asılıdır.

Əlavə edək ki, ötən ilin noyabrında Gürcüstanda ermənilərə simpatiyası olan Salome Zurabişvilinin prezident seçilməsindən sonra Azərbaycana münasibətdə gizli rusiyapərəst gürcü hakimiyyətinin qeyri-dost gedişlər edəcəyini istisna etməmişdik. Az sonra Axalkalakidə Xocalı canisinə abidə qoyuldu və aydın oldu ki, Tiflis Bakının sət etirazlarına rəğmən, həmin abidəni sökdürmək üçün əlini ağdan-qaraya vurmaq fikrində deyil. İndi isə Gürcüstan Ermənistanı dardan qurtarmaq üçün ona yeni dəhliz açır. Təsədüf mü?..

□ "Yeni Müsavat"ın analitik xidməti

**G**üney Azərbaycan şəhərlərində tanınmış azərbaycanlı fəal Abbas Lisaninin qanunsuz saxlanmasına qarşı etirazlar davam edir. Bu barədə GünAz.TV-nin yaydığı xəbərdə deyilir ki, A.Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsində mühakimə olunduqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq Ərdəbil Zindanının karantin bölümünə aparılıb. Fəal saxlandığı gündən aclıq aksiyasına başlayıb.



# Abbas Lisaninin həbsinə Güneydən və Quzeydən etirazlar

Xalxallı milli-mədəni fəallar digər Azərbaycan şəhərlərində olduğu kimi, divarlara şüarlar yazaraq tanınmış fəalin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər. Şəhərin müxtəlif məntəqələrində "Abbas Lisani azad olunsun", "Biz hamımız Abbas Lisaniyə", "Yaşasın Abbas Lisani" və s. kimi şüarlara rast gəlinəndi bildirilir.

Habelə, azərbaycanlı fəallar "Biz hamımız Abbas Lisaniyə" adlı kampaniya başlaraq ərdəbilli fəalin qeyd-şərtsiz azadlığa buraxılması ilə bağlı danışıqları videoları internetdə yayırlar. Ötən günlərdə Ərdəbil, Təbriz, Urmiyə, Mərənd, Əhər, Tehran, Muğan, Çaypara, Sulduz və s. kimi şəhərlərdə Lisaninin qanunsuz saxlanmasına etiraz olaraq divarlara oxşar şüarlar yazılıb, posterlər yayılıb və plakatlarda nümayiş etdirilib.

Artıq etirazlar İran sərhədlərini aşib. Vaşinqtonda yaşayan politoloq Zaur Bayramlı Güney Azərbaycan Milli Hərəkatının öndərlərindən olan Abbas Lisani və digər Güney azərbaycanlı siyasi məhbuslara dəstək məqsədi ilə sosial şəbəkələrdə video görüntü aksiyası başladı. O, Azərbaycandan və türk dünyasında yaşayan ziyalı soydaşlarımızdan belə bir video görüntü yaymalarını xahiş edib.

**Sosial şəbəkələrdə də A.Lisaninin azadlığını tələb edənlərin sayı gündən-günə artır.**

Xalxal şəhərində divarlara azadlıq tələbləri yazıldı; **Fazil Mustafa:** "Bu məsələnin gündəmə gətirilməsi, ictimailəşməsi bizim üçün çox ciddi məsələlərdən biridir"



Yayılan xəbərlərdə deyilir ki, A.Lisani saxlandığı gündən onunla bağlı məlumat verilmir. Fəal kimsə ilə görüşürürmür, o telefon əlaqəsi də saxlaya bilmir.

**Deputat, Azərbaycanın AŞ PA-da, digər beynəlxalq təşkilatlarda da gündəmə gətirilə bilər:** "Biz başqa ölkənin daxili işlərinə qarışmadan, insan hüquqlarının pozulması kimi bu faktı da gündəmə gətirə bilərik".

milli haqlara görə bu cür insanlarnın dəfələrlə həbsə atılmasını da doğru hesab etmirik. Nəhayət ki, bu insanların tələbləri yerinə yetirilməlidir və müəyyən dərəcədə azərbaycanlıların milli hüquqlarına aid olan məsələlər öz həllini tapmalıdır".

**F.Mustafa qeyd etdi ki, bu məsələlər AŞ PA-da, digər beynəlxalq təşkilatlarda da gündəmə gətirilə bilər:** "Biz başqa ölkənin daxili işlərinə qarışmadan, insan hüquqlarının pozulması kimi bu faktı da gündəmə gətirə bilərik".

**Ümid Partiyasının sədr müavini Rütəf Muradlı** isə "Yeni Müsavat"a açıqlamasında öncə bir suala aydınlıq gətirilməsinin tərəfdarı olduğunu vurğuladı: "Abbas Lisani və Güney Azərbaycanda siyasi təqiblərə məruz

qalan soydaşlarımızın istəyi nədir? Bildiyiniz kimi, 1979-cu ildə qəbul edilmiş İran İslam Respublikasının Konstitusiyasına görə, ölkədə qeyri-farsların öz ana dillərində təhsil almaq hüququ tanınır. Təəssüflər olsun ki, ötən 40 il ərzində bu reallaşmayıb. Bunu da qeyd etməliyəm ki, Azərbaycan türklərinə qarşı daha amsız olan Pəhləvilər dövrünə nisbətən İslam İnqilabından sonra soydaşlarımızın ana dilində kitab, dərgi çap etməsi yönündə müəy-

madan, çəkinmədən mübarizəsinin davam etdirib. Babək Qalasına yürüşdən 2006-cı ildə "İran" qəzetində türklərə qarşı çap edilən karikaturlara etiraz olaraq, Urmu gölünün qurudulmasına etirazlardan tutmuş, bu günümüzdə Abbas Lisani daim proseslərin önündə olmuş biridir və güneyli soydaşlarımızın ifadəsilə desək, İranda yatmadığı zindan qalmayıb. Milli haqlar uğrunda mübarizədə Güneydə ən ağır həbs cəzasına məhkum edilmiş Lətif Hə-

səni, Mahmud Fəzli, Yürüş Mehribəyli, Behbud Quluzadə, Savalan Radmehr, Səid Mətinpur, Siamək Mirzayi, Hüseyn Əliməhəmməd və digər milli fəallarla birgə Abbas bəy də daim siyasi təqiblərə məruz qalmışdır".

**R.Muradlı dedi ki, Beynəlxalq Əfv Təşkilatı dəfələrlə bu haqda "SOS" siqnalı səsləndirsə də, rəsmi Tehranın mövqeyi dəyişməyib:** "Ustad Həsən Dəmirçinin dəfn mərasimindəki çıxışına görə isə Abbas Lisani ötən ay yenidən 10 aylıq həbs cəzasına məhkum edildi. Haqqında çıxarılan hökmün ədalətsizliyinə etiraz olaraq Abbas bəyin zindanda aclıq elan etməsi və səhətində yaranan problemlərə isə artıq nəinki İranda yaşayan soydaşlarımız, Quzey Azərbaycandalırdakı da səssiz qalmaqdadır. Bunu da əlavə edim ki, ötən il Güney Azərbaycandakı soydaşlarımızın milli mədəni mübarizələrində xüsusi aktivlik müşahidə olundu. Görünür, bu aktivlik rəsmi dairələrin nigarançılığına səbəb olub. Düşünürəm ki, Abbas Lisaniyə qarşı çıxarılan bu cəza gerçək deyil, sadəcə siyasi motivlidir. Ona və digər soydaşlarımızın ədalətsizliklərə qarşı nəinki Azərbaycan türkləri, eləcə də dünya ictimaiyyəti səssiz qalmamalıdır".

**Q Cavid TURAN, "Yeni Müsavat"**

# "Bakı və Ankara Tiflisə xəyanət etdiyini başa salmalıdır"

**Politoloq:** "Bu addımla Gürcüstan Azərbaycanın ərazilərinin işğalda qalmasına dəstək vermiş olacaq..."

**R**usiya və Gürcüstan "Gömrük idarəetməsi və ticarətdə monitorinqin mexanizmləri haqda" 2011-ci ildə imzalanmış müqavilənin əsas prosedurlarını yekunlaşdırıb. Müqavilə Abxaziya və Cənubi Osetiya ərazisində yeni sərhəd-keçid məntəqələri yaratmağa imkan verir. Həmin məntəqələrdə gömrük nəzarətini İsveçrənin SGS şirkəti həyata keçirəcək.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin yaxın 2-3 ildə layihənin icrasına başlanılacağını deyib.

Layihənin icrası Ermənistanla Gürcüstan ərazisindən Rusiyaya məhsul satışını artırmağa və faktiki olaraq onun nəqliyyat blokadasından çıxmasına yol açacaq.

Qeyd edək ki, Rusiya uzun müddətdir Gürcüstanın separatçı Abxaziya regionundan keçən Ermənistanla demir yolu xəttini işə salmaq, həmçinin Yuxarı Larsa alternativ dəhlizini açılması üçün rəsmi Tiflisə təz-

viy edir. Bu demir yol xətti Gürcüstanın separatçı bölgəsi olan Abxaziyadan keçməklə, Rusiya ilə Ermənistanı birləşdirir. Abxaziyadan keçən demir yolu 1991-93 illərdə Gürcü-Abxaz münaqişəsi nəticəsində fəaliyyətini dayandırdı.

Beləliklə, Gürcüstanla SGS şirkəti arasında imzalanmış müqavilə Ermənistanla Rusiyadan bu ölkədən keçməklə quru dəhlizini qismən də olsa açmış olur. Abxaziya yolu açılırsa, Ermənistan Rusiya ilə həm quru, həm də demiryolu ilə birləşəcək.

**Politoloq Məhəmməd Əsədullazadə** "Yeni Müsavat"a şərhində bildirdi ki, Azərbaycan rəsmi Tiflisə bu məsələ ilə bağlı mövqeyini ciddi şəkildə bildirməlidir: "Əvvəla, bu demiryolunun fəaliyyətinin bərpası Tiflisin Abxaziyaya müstəqil subyekti kimi tanınması, həmçinin öz ərazi bütövlüyünə qarşı olduğunu göstərən kimi dəyərləndiriləcək. Bu demir yolu həm Ermənistan, həm də Rusiya üçün strateji önəm kəsb edir. Ermənistan demiryolu vasitəsi ilə Rusiya ilə birləşəcək, Rusiyadan rahat və təhlükəsiz yük daşımaları həyata keçirəcək, xüsusi ilə hərbi təyinatlı yüklərin daşınması asanlaşacaq və blokada nisbətən aradan götürüləcək. Çətin keçidli Gürcüstan ərazisindən keçən "herbi

yoldan" istifadə etməyəcək. Moskva üçün də bu demir yolunun əhəmiyyəti böyükdür. Gümrükdəki 102-ci hərbi bazasını təchizatla təmin etmək, həmçinin Ermənistanı nəzarətdə saxlamaq üçün Rusiyaya bu demiryolu çox lazımdır. Ona görə də Rusiya Tiflisə təzyiqlər edərək bu yolun açılışını tələb edir. Hazırda Gürcüstan hakimiyyəti Kremlə yaxın olan Bədişvili İvanşvilinin kölgəsinin altındadır. Bu şəxsində ölkəmizə qarşı qərəzi ilk hakimiyyətə gəlmiş gündən biruzə verib. Ermənistan demiryolunun açılışına razılıq verilməsi Azərbaycana qarşı növbəti gedişdir. Rəsmi Tiflisin bu siyasəti regional təhlükəsizliyə təhdid olmaqla yanaşı, yeni separatizm ocaqlarının közərməsinə, işğalçı ölkənin güclənməsinə xidmət edir. Bu siyasət həm də gələcəkdə Acarıstanın və ermənilərin sıx məskunlaşdığı Axalkalakinin müstəqil olmasına gətirə bilər. Bu addımla həmçinin rəsmi Tiflis Azərbaycanın ərazilərinin işğalda qalmasına dəstək vermiş olur. Azərbaycan Gürcüstanla bildirməlidir ki, bu ikitərəfli stra-



teji əməkdaşlığın ruhuna ziddir. Bu gün ölkəmiz Gürcüstanın əsas investordur. Rusiya və Ermənistan daim Gürcüstanla qarşı işğal siyasəti ilə baxıb. Azərbaycanın enerji, nəqliyyat və digər infrastrukturunu sayəsində Gürcüstan regionunda iqtisadi inkişaf nail olub".

**Politoloq vurğuladı ki, Tiflisə anlatmaq lazımdır ki, Azərbaycanın hesabına dünya enerji siyasətində rol oynayır:** "SOCAR tərəfindən bu ölkəyə dünya bazar qiymətindən ucuz qaz verilir. Bunun müqabilində Tiflis ölkəmizə qarşı, həmçinin öz milli təhlükəsizliyinə qarşı siyasət ortaya qoyursa, ciddi cavabı olmalıdır. Rəsmi Bakı Gürcü hakimiyyətini başa salmalıdır ki, belə bir siyasət ikitərəfli əlaqələrə

zərbə vuracaq, həmçinin regional təhlükəsizliyi təhdid edəcək. Görünür, İvanşvili yəni Ermənistan daim Gürcüstanla qarşı işğal siyasətini genişləndirmək üçün şəxsi maraqlarına öz dövlətinin milli maraqlarını qurban verir. Rəsmi Bakı mütəlak şəkildə Tiflisə danışıqlar aparılmalı, Ankaranın da vasitəçiliyi ilə bunun qarşısını almalıdır. Rusiya və Ermənistan Gürcüstan və Azərbaycan arasında əlaqələrə zərbə vurmaq istiqamətində strateji siyasət ortaya qoyub. Bu gün Gürcüstanın Azərbaycandan enerji və iqtisadi asılılığı var. Mütəlak şəkildə bu məkrli planın qarşısı diplomatik və iqtisadi təzyiq yolu ilə alınmalıdır".

**Q Etibar SEYİDAĞA, "Yeni Müsavat"**





## Ölkəni tanıtmaq yarışı

**Samir SARI**

**H**ər şeyi qara görmək kimi çıxmasın, açığı, mən o "Formula 1" yarışmasının ildə-ildə Bakımızda (paytaxtımdakı boş qalan yerlərin torpağı sanı yaşasın Hacıbala müəllim) keçirilməsində uğurlu və parlaq bir şey görmürəm.

Hərçənd ortalığa bu yarışmadan daxil olan gərilərə dair babat və real rəqəmlər qoyan olsa, bu mövqeyimdən "Ferrari" sürətilə geri çəkile, hətta "Aferin, Rəhimov, sənək yu, Ceys Kerri" başlıqlı yazı da yazıla bilər.

Düzdür, Bakı Şəhər Halqasının rəhbəri Arif Rəhimov "2016-2017 illərdə Azərbaycan "Formula"dan 280 milyon dollar qazanıb" deyərək bir söz deyib, amma bu mənə real rəqəmlər kimi görünür, o gəlirlər hardan gəlib, nəyin müqabilində, hansı xidmətin, ticarətin qarşılığında olub, bunları bilmək lazımdır. Ona qalsın, o vaxt Rəsul Quliyevə irad tutulanda ki, bu milyonlar səndə hardandır, dedi, kitab yazmışam, qonorar almışam. Amma kitabın haralarda, neçədən satıldığını demədi.

O 280 milyon haradan, necə gəldiyi isbat edilərsə, "Formula 1" yarışını ərəfəsində saatlarla tıxacda qalmağımızdan çəkdiyimiz əziyyəti yarış təşkilatçılarına halal edər, avtomobilə addım-addım, qarış-qarış irəliləməyimizdən hiddətlənərək, dilə gətirdiyimiz tənqidi fikirləri geri götürərik.

Bir şey ki o yarışdan, sabirabadlılar demişkən, eblə pıl gəlir, iqtisadiyyatımıza töhfə verilir, adam nə qədər eqoist və korafəhim olar ki, işiq gələn yerə barmaq tıxasın, nə var, nə var, 1 ay ərzində hər gün evinə, işinə yarım saat ləngiyəcək. Qoy büdcəmizə çoxlu pul gəlsin, biz lap tıxacda yarım gün qalaq, eybi yoxdur.

*(Təbii ki, "tıxacda yarım gün qalaq" söhbəti təcili yardım klinikaya aparılan xəstələrə, doğum evinə götürülən hamilə qadınlara aid deyil, onlar tıxacda nəinki yarım gün, heç yarım saat da qala bilməzlər).*

Amma iş bundadır ki, söhbət eyzən bizim çəkdiyimiz xərclərdən gedir. O barədə də hər bir söz deyir, dəqiq rəqəm yoxdur.

Ona görə də qədərbilən xalqımız bu sıxıntılı günlərdə məşinötüşdürmə yarışının üstümüzə baha oturacağından əndişəli və pejmürdə haldadır.

Əslində bu sevindirici haldır. Lap əvvəllər camaatımız bu xüsusda çox səxavətliydı, mağazadan ərzaq alıb, pulun 3-5 qəpiklik qalığını almayan sovet adamları kimi deyirdi, 3-5 miltarddan bir şey çıxmaz. Amma bankir Cahangir o cür ele-yəndən sonra xəlyəyq sanki bir az ayılıb, dövlətin milyonlarına nəzarət etmək istəyir ki, boşuna xərclənməsin.

Çünki nəzarət eləməyəndə kimlərsə aparıb o milyonları Londonda 3 min funtluq çaxıra, şampana, 20 minlik çantaya, 15 minlik köynəyə verirlər.

Təbii ki, hər şeyə gəlir-mənfəət prizmasından da yanaşmaq düzgün deyil. Ortada ölkənin reputasiyası məsələsi də var.

Məsələn, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqştşmid bildirib ki, bu kimi yarışlar ölkənin dünyada tanınması üçün vacibdir... Ola bilər ki, gerçəkdən də yarışlar ölkənin tanınması üçün vacib olsun.

*Bəs ölkənin dünyada tanınmasının özü nə dərəcədə vacibdir? Tanınsaq, nə olacaq, tanınmasaq, nə olacaq?*

Baxın, bu ölkədə Surinam adlı dövləti tanıyan 40-50 adam olar, ya olmaz. Biz o ölkəni Ruud Qullitə, Frenk Raykarda, Edqar Davidse (futbolçulardır, əslən surinamlıdirlər) görə tanıyırdıq. Amma bunun surinamlılara bir isti-soyuğu varmı? Salvador adlı ölkənin mövcudluğunu çoxumuz o gün prezident dəyişəndə bildik.

Odur, artıq neçə vaxtdır Venesuelanı bütün dünya tanıyır. Bu tanınmışlıqdan yazıq Venesuela xalqının yoxsulluğu azalır, valyutası güclənir, turisti başından aşır, siyasi böhranı həll olunurmu? Heç biri olmur. Boşuna tanınmaqdır bu.

Maldiv adaları heç bir yarışma, qurultay, forum, konfrans, festival, karnaval, olimpiada, çempionat, mundial təşkil etmir, amma dünyanın pul-paralı adamları, yeni evlənən cütükləri ora axışır. Çünki orada yaxşı tətill infrastruktur qurublar və belə görünür ki, otellərində təklif etdikləri xidmətin qarşılığında qiymətə öz dədələrinin nominal qiymətini yükləyəblər, ona görə də on iki ay turizmin inkişafından danışmaq xəyallar qururlar - müştəriləri başlarını üstündədir.

**Biz isə cürbəcür üsullarla ölkənin adını çıxarmaq, əcnəbi turist cəlb etmək istəyirik. Bu işin düsturu çox sadədir, cənablar: geniş infrastruktur, keyfiyyətli xidmət, ucuz qiymət və vizasız gediş-gəliş. Ondan sonra ildə 10 milyon turist gəlsin, siz də baxın. Yoxsa məşinötüşməklə olmur bu işlər.**

**Ö**tən ilin aprelində keçirilən prezident seçkilərindən sonra hökumət komandasında edilən dəyişikliklər ictimaiyyət arasında xeyli rəziləqlə qarşılandı. Vəzifəyə təyin olunan yeni məmurların gənc olması onların fəaliyyətində əvvəlki nöqsanların təkrarlamayacağına böyük ümidlər yaratdı.

**Belə gənc nazirlərdən biri də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.**

O, vəzifəyə təyin olunanlardan sonra nazirlik strukturlarında korrupsiya və qanunsuzluq ehtimalı yüksək olan sahələrdə islahatlara başladı. Xüsusilə əlilliyin təyinatı, pensiya təyinatı, məşğulluq orqanlarının fəaliyyəti ilə bağlı araşdırmalar aparıldı, xeyli sayda məmur vəzifəsindən alındı. S.Babayev eyni zamanda nazirliyin təqdim etdiyi xidmətlərin elektronlaşdırılması istiqamətində ciddi addımlar atmağa başladı.

Yeni nazirin diqqət yetirdiyi sahələrdən biri də özünəməşğulluq proqramının icrası idi. Bu proqram prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı "Əhalinin özünəməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" sərəncamının icrası məqsədilə tətbiq olunur. Özünəməşğulluq əmək bazarında iş qabiliyyəti olan, lakin özünə iş tapmaqda çətinlik çəkən vətəndaşların ayrı-seçkiliyə məruz qalmaması üçün dövlət tərəfindən həyata keçirilən məşğulluq tədbiri kimi qiymətləndirilir. Dünyanın bir çox ölkələrində uğurla tətbiq olunan bu tədbirin həyata keçirilməsi sosial ədalət prinsipinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Təsədüfi deyil ki, özünəməşğulluq proqramına həssas hesab olunan əhali qrupu - gənclər, övladlarını tək böyüdən valideynlər, pensiya yaşına az qalmış insanlar və sair cəlb olunur. Bu baxımdan, Azərbaycanda həyata keçirilən özünəməşğulluq proqramını bu kateqoriyadan olan insanların aktiv şəkildə sosial müdafiəsini təmin etmək üçün dövlətin atdığı addım hesab etmək olar. Özünəməşğulluğun digər amili iqtisadi faktordur ki, bununla biznes potensialı olan, özünün kiçik sahibkarlığını təşkil etmək istəyən Azərbaycan vətəndaşı dövlətin verdiyi dəstəyin sayəsində öz biznesini qura bilir və iqtisadi proseslərin aktiv iştirakçısına çevrilir. Bu da həmin şəxsin gələcəkdə sosial müdafiəsinin təmin olunmasına zəmanət yaradır.

Prezidentin sərəncamını icra etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mexanizm formalaşdırılıb. Belə ki, nazirlik tərəfindən məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyatda alınmış və



## Yeni nazir Sahil Babayevə kim "qəsd edir"?

**Gənc nazir özünəməşğulluq proqramının icrasından zərbə aldı**

özünəməşğulluq fəaliyyətini proqramın daha da genişləndirilməsi nəzərdə tutulur.

Bütün mərhələlərdən ən ağır olan aktivlərlə təminat sahəsində S.Babayev ciddi problemlərlə üzləşib. Belə ki, ötən ilin oktyabrından etibarən nazirliyin aktivlərlə təminata cəlb etdiyi özəl şirkətlərin fəaliyyətindən ciddi narazılıqlar yaranıb. Ölkənin bir çox rayonlarından olan narazı vətəndaşlar mətbuata, sosial şəbəkələr vasitəsilə ictimaiyyətə müraciət edərək verilən mal-qaranın, xırdabuynuzlu heyvanların qoca, arıq və xəstə olmasından şikayətləniblər. Bu yaxınlarda isə məlum olub ki, şikayətlər əsasında yoxlamalar aparılarkən bir çox hallarda vətəndaşların haqlı olduqları üzə çıxıb. Belə ki, iki gün əvvəl Real.TV-yə danışan S.Babayev bildirib ki, ötən ilin noyabr-dekabr ayları ərzində 29 min baş heyvan vətəndaşlara paylanıb: "Bu böyük rəqəmdir. Bizə bu günədək gələn bütün şikayətləri araşdırırıq. 119 hal üzrə şikayətin haqlı olduğu qənaətinə gəlinib və verilən heyvanlar yeniləri ilə əvəz olunub. Bu, ümumi verilən heyvanların 0,4 faizi edir. Bu 0,4 faizə görə proqrama kölgə salmağa çalışmaq məsuliyyətsiz yanaşmadır". Nazirin dediyinə görə, bəzən vətəndaş heyvana 2 ay yaxşı baxmır, yaxud satır: "Sonra başlayır ki, mənə yaxşı heyvan verilməyib. Biz bütün bu halları araşdırırıq, rüblük monitorinqlər həyata keçirilir. İlin sonunda monitorinqlərin nəticəsi əsasında yekun qiymətləndirmə aparılacaq". S.Babayev onu da bildirdi ki, ötən il proqram çərçivəsində 5 min kiçik müəssisə yaradılıb, bu il 7-8 min belə

müəssisə yaradılacaq: "Ötən il 1200 vətəndaş istehsal və emal sektoruna müraciət edib. Hazırda onlara aktivlərin verilməsi prosesi gedir".

Qeyd edək ki, ƏƏSMN ötən ilin avqustunda "Aqri Kon" MMC və "Bis Co" MMC konsorsiumunu proqram çərçivəsində aktivlərin alınaraq vətəndaşlara çatdırılması üçün podratçı seçib. Bu MMC-lər 2018-ci ilin iyulunda yaradılıb və həmin ilin avqustunda ƏƏSMN MMC-ləri podratçı olaraq seçib. Görünür, yeni yaradılan şirkətlərin təcrübəsizliyi, yaxud başqa maraqlar ucbatından əhalinin, elə ölkə rəhbərliyinin də yüksək həssaslıqla yanaşdığı bir prosesə qismən kölgə salınıb. Bu kölgə həm də yeni nazirin fəaliyyətinə, imicinə zərbə kimi qiymətləndirilə bilər.

S.Babayev əsaslı olan şikayətlərin sayının az olduğunu bildirir, lakin nəzərə almaq lazımdır ki, araşdırılan müxtəlif vasitələrlə ictimailəşdirilən şikayətlərdir. Rayonlarda yüzlərlə vətəndaşın şikayətini ictimailəşdirmək imkanı yoxdur. Diger tərəfdən, nazir deyir ki, vətəndaş aparıb heyvana yaxşı baxmır, təcrübəsi olmur və sair. Bu halda sual yaranır ki, heyvana baxmaq təcrübəsi olmayan şəxs proqrama necə seçilib? Yaxud ona 2 aylıq təlim zamanı nə öyrədilib? Bu kimi sualların yaranması o deməkdir ki, proses ciddi ictimai nəzarət altına alınmalıdır. Mümkündür ki, podratçı şirkətlər, yaxud başqa qüvvələr əhalinin həssas təbəqəsinə ünvanlanmış proqrama qəsdən xələl gətirirlər. Bunun bir-başına S.Babayevə qarşı yönəlmiş bir addım olmasını iddia edənlər də kifayət qədərdir.

Bütün bunlara görə, S.Babayev ən azı bundan sonra proqramın və ən əsası da özünün imicinə düşən kölgəni ortadan qaldırmaq üçün ictimaiyyət nümayəndələrinin proqramın icra prosesinə nəzarətini təşkil etməlidir.

□ TURQU, "Yeni Məsavat"

**B**u ay Azərbaycan və Ermənistanın xarici işlər nazirləri daha bir görüşü planlaşdırılır. Almaniyada reallaşacaq qarşılıqlı görüşün əvvəlkilərin, xüsusən də "xalqları sülhə hazırlamaq"la bağlı əldə olunan son razılaşmanın davamı kimi, yoxsa sıradan bir təmas olacağını söyləmək çətindir. Müşahidə edilən odur ki, işğalçı ölkədə diplomatların və iki ölkə rəhbərlərinin artan görüşlərindən ciddi narahatlıq yaranıb - ən çox da indiki hökumətə qatı müxalif olan və Dağlıq Qarabağ məsələsində radikal mövqeyi ilə seçilən Qarabağ klanı və ona yaxın çevrələrdə.



Hələ ki Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında rəsmi görüş olmayıb. Belə görünür, həmin görüşdən sonra işğalçı ölkədə məlum dairələrin hay-küyü daha da artacaq. Ancaq istənilən halda, Ermənistan, ilk növbədə də erməni xalqı gec-tez öz seçimini etməlidir: o, mövcud blokada vəziyyətində və ağır iqtisadi durumda yaşamağa davam etmək istəyir, yoxsa özge torpaqlarının işğalından imtina edib Qarabağ konfliktinin

həllinə aparan yeganə yola çıxmaq niyyətindədir?

Yəni sual ən əvvəl erməni toplumuna ünvanlıdır. Əgər o, pozitiv, konstruktiv mövqeyə köklənəcəksə, o zaman təbii ki, seçdikləri yeni rəhbər - Nikol Paşinyanın işi də asan olacaq. Əks halda, Paşinyanı hansısa Vartanyan əvəzləyərsə də, yaxud daha betəri, xunta rejimi hakimiyyətə qayıtsa da, ermənilərin iztirabları bitməyəcək. Böyük müharibə riski də öz yerində.



## Bakının bəyanatına İrəvandan cavab: "Davam edirik..."

"Ermənistan Qarabağın təhlükəsizliyinin qarantıdır, o, danışıqlarda iştirakı qəbul edir və buna davam edəcək". Bu sözləri mediaya açıqlamasında Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan baş nazir Nikol Paşinyanın "Ermənistan konflikt tərəfidir" sözlərinin reallığı əks etdirib-etdirmədiyini barədə suala cavab olaraq deyib (axar.az).

Ermənistan və Azərbaycan dövlət başçılarının görüşünə gəlincə, Mnatsakanyan tələsməməyi məsləhət görüb. "Tələsmək lazım deyil. Biz bu prosesi elə aparmaq istəyirik ki, nəticə olsun və əmin olaq ki, növbəti addımla dinamikanın saxlanılmasına nail olacağıq", - o bildirib.

"Dinamika hazırda saxlanılırmı" sualına nazir müsbət cavab verib: "Əgər mənə soruşsunuzsa, inanıram ki, səhv etməm - bəli, saxlanılır". "Bəs Azərbaycan XİN-in danışıqlardan çıxma bəyanatı təhdid sayılırmı" sualına Mnatsakanyan "Biz işləməyə davam edirik, qoy, onlar düşünsünlər", - deyər cavab verib.

Qeyd edək ki, Paşinyanın "Sülh əvəzinə ərazilər" in müzakirə olunmadığı barədə açıqlamasına Azərbaycan XİN kəskin reaksiya vermişdi.



## Qarabağ "düyün"ü hansı ardıcılıqla açılmalıdır - mərhələli həll yenidən gündəmdə

**Erməni analitikdən maraqlı şərh: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən sülhdən imtina edərsə..."**

\*\*\*\*\*

Ancaq pozitiv haldır ki, Ermənistanın düşdüyü acı reallığı dərk edən ermənilər də var. Məsələn, "Yeni Müsavat"ın məlumatına görə, **politoloq Mamikon Babayan** "Vestnik Kavkaza" portalındakı məqaləsində Azərbaycanın haqlı mövqeyinə işarə edərək yazır: "Bakı ümumən Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və sabitlik üçün şərtlər hazırlanması prosesində İrəvanla əməkdaşlıq etməyə hazırdır. Azərbaycan Ermənistanın iqtisadi inkişafına yardımçı olmağa da hazırdır, əgər İrəvan Qarabağ probleminin həllinə Azərbaycanın ərazi bütövlüyünün xələl gətirən variantlardan imtina edərsə".

Babayan hesab edir ki, Qarabağ nizamlanması Azərbaycan-İran-Ermənistan energetik "üçbucağı"nın yaranmasına gətirə bilər: "Bu zaman energetik kommunikasiyalar Ermənistanın energetik potensialını cəlb etmək qabiliyyətində olacaq. Bununla da bütöv bir sənaye və biznes sektorunun energetik təhlükəsizliyi təmin olunacaq".

Erməni şərhçiyə görə, **Əliyev-Paşinyan sammitinə hazırlıq ondan xəbər verir ki, iki ölkənin liderləri onlara pozitiv kimi görünən qərarları ictimaiyyətlərə təqdim edə biləcəklər**: "Nəzərə alanda ki, Qarabağ konfliktini həm Bakı, həm də İrəvan üçün prin-

siyal əhəmiyyət daşıyır, tərəflər bir-birinin imicinə hansısa ziyan vurmamağa çalışır. Çoxları yaqin diqqət edib ki, Düşənbədəki görüşdən qayıdan Paşinyan bəyan etmişdi ki, "İlham Əliyev onda savadlı insan təəssüratı yaradıb". Azərbaycan rəhbərliyi öz növbəsində bildirir ki, İrəvanda yeni hakimiyyət siyasi baxımdan daha dayanıqlı və anlaşma qabiliyyətinə malik qüvvədir. Bu səbəbdən onlar "əhalini sülhə hazırlamağı" o mənada başa düşürlər ki, Qarabağ konfliktinin həllində qarşılıqlı güzəştlər mümkündür və hazırda onların uzlaşması baş verir".

Münaqişənin həll prinsiplərinə gəlincə, erməni analitik ən effektiv variant kimi 2011-ci ildə Kazanda Azərbaycan və Ermənistan başçıların görüşü zamanı təqdim edilmiş "yol xəritəsi"ni görür: "Bu, Dağlıq Qarabağla Ermənistan arasında əlaqənin təminatı üçün Laçın rayonunda xüsusi dəhlizin yaradılması şərti ilə işğal altındakı rayonların boşaldılmasını nəzərdə tutur. Dağlıq Qarabağın özünün gələcək statusuna gəlincə, onun müəyyənləşməsi əlbəttə ki, Qarabağın azərbaycanlı icmasının fikri öyrənilmədən mümkün deyil. İstənilən halda, Dağlıq Qarabağın gələcək statusu yalnız keçid dövrü bitdikdən sonra mümkündür - nə vaxt ki, məcburi

köçkünlər öz yurd yerlərinə qayıda biləcəklər. Yalnız onda keçmiş Qarabağ muxtariyyətini öz əvvəlki administrativ sərhədlərində saxlamağın məqsəduyğunluğu məsələsinin müzakirəsinin anlamı olacaq. Nəhayət, danışıqlar formatının əhəmiyyətli dərəcədə canlanması ondan xəbər verir ki, tərəflər global iqtisadi konjunkturnun sürətlə dəyişməsi səbəbindən regionun ticari potensialının reallaşmasına yönəlik qarşılıqlı sərfəli təşəbbüslərin vacibliyini diqqətə alırlar. Cənubi Qafqaz hər il silahlanmaya milyardlarla dollar xərcləyir. Region isə onsuz da silah-sursatla doludur".

\*\*\*\*\*

Əlbəttə ki, bunun tək baskarı Ermənistanın apardığı işğalçılıq siyasəti, qonşu ölkələrə qarşı əsassız ərazi iddialarıdır. Erməni siyasi şərhçi isə haqlı olaraq, konfliktin həllinin əsasında Azərbaycanın ərazi bütövlüyü prinsipini görür və ən məqbul variant olan mərhələli həldən, Dağlıq Qarabağın statusunu isə sonraya saxlamaqdan danışıq - hansını ki, Levon Ter-Petrosyan 1998-ci ildə bir qədər başqa formada irəli sürmüş, buna görə də Moskvanın əli və Qarabağ klanının vasitəsilə hakimiyyətdən devrilməsi.

Analoji təhlükə Paşinyan üçün də var. Ancaq yuxarıda vurğulandığı kimi, erməni xalqı iradə ortaya qoyub

böyük sülh anlaşmasına tərəfdar çıxacağına, o zaman Moskvanın planları da keçməyəcək. Münaqişənin həllində ciddi irəliləyiş, Azərbaycanla Ermənistan arasında müharibə riskinin aradan qalxması isə iki ölkənin silahlanmaya böyük paralar xərcləməsinə ehtiyac qoymayacaq. Həmin vəsaitlər iki xalqın rifahının yaxşılaşdırılması və xüsusən də Ermənistanda iqtisadiyyatın inkişafına yönəli bilər.

Sözsüz ki, o halda Azərbaycan və Ermənistanın Rusiyadan asılılığı aradan qalxacaq və İrəvanın Türkiyə ilə əlaqələri də normala düşəcək, bölgədə bütün nəqliyyat və kommunikasiya xətləri açılacaq. Demək, Gümrüdəki 102 sayılı Rusiya hərbi bazasının varlığına lüzum olmayacaq. Bu cür sonluq Moskvanı çətin ki, qane edə. Ancaq ortada iki xalqın iradəsi olarsa, Rusiya sülh anlaşmasına əngəl ola bilməz. Yeter ki, erməni tərəfi gerçək sülhdə maraqlı olsun.

Ona da şübhə yox ki, Azərbaycan tərəfi problemə yeganə məqbul variant kimi məhz mərhələli həll prinsipindən yanaşır və Ermənistanın təzə rəhbərliyi ilə danışıqların uğurunu yalnızca bu variantda görür. Qarşı tərəf də bu prinsipi müdafiə edərsə, o zaman böyük sülh anlaşması uzaqda olmayacaq...

**Ö**tən həftə Beynəlxalq Şəffaflıq Təşkilatı (Transparency International) 2018-ci il üzrə korrupsiyanı qavrama indeksini açıqlayıb. Builki reytingdə Azərbaycanla bağlı kəskin geriləmə qeydə alınıb. Belə ki, Təşkilatın hesablamalarına görə, Azərbaycan korrupsiyalaşma səviyyəsinə görə 180 ölkə arasında 152-ci yerdə qərarlaşıb. Bu, ölkənin ötən ilki nəticədən 30 pillə aşağı yer tutması deməkdir.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatı müxtəlif ölkələrdə dövlət-hakimiyyət orqanlarında korrupsiyalaşma səviyyəsinə dair araşdırmaların nəticələrini də açıqlayıb. Təşkilatın 2017-ci ilin yekunu ilə bağlı ABŞ-da apardığı sorğudan aydın olub ki, amerikalıların 44 faizi korrupsiyanın Ağ Evdə geniş yayıldığını güman edir - 2016-cı ildə bu göstərici 36 faiz idi. ABŞ-da hər 10 adamdan 7-si inanır ki, hökumətin korrupsiyaya qarşı apardığı mübarizə uğursuzluğa duçar olub, 2016-cı ildə isə hər 10 nəfərdən cəmi 5-i belə düşünürdü. Afrika əsilli amerikalıların üçdəbiri əmindir ki, Amerika polisi korrupsiya içindədir. Əvvəlki il isə onların beşdəbiri bu fikirdə idi. Reyti soruşulanların 55 faizi bəyan edib ki, korrupsiya ilə bağlı məlumatı polise ötürmək qorxuludur, çünki ittiham etdiyin tərəf sənə ciddi zərbə endirə bilər. 2016-cı ildə isə reyi soruşulanların yalnız 31 faizi belə düşünürdü. Reyti soruşulanların 74 faizi əmin-dir ki, sadə adamlar korrupsiyaya qarşı mübarizənin gedişinə təsir edə bilər.

Tədqiqat zamanı doqquz nüfuzlu qrup arasında korrupsiyanın dərəcəsi araşdırılıb. Bunlar milli hökumət (prezidentin ofisi, konqres üzvləri, hökumət məmurları), ictimai müstəvidə olan məmurlar (vergi məmurları, polis, hakimlər, yerli məmurlar) hökumətin bir hissəsi olmayan, ancaq güclü təsirə malik şəxslər (işgüzar rəhbərlər, dini liderlər) bu 9 qrupu özündə ehtiva edir. Bu qruplar arasında hökumət və rəsmi Vaşinqtondakı məmurlar Amerikada ən korlanmış korrupsioner məmurlar hesab olunur. Amerikanların 44 faizi deyir ki, prezidentin ofisində çalışanların çoxu, hətta hamısı ABŞ-da korrupsiyanın ən öncül hissəsini təşkil edir. 2016-cı ildə amerikalıların yalnız 36 faizi belə düşünürdü....

BŞT-nin fəaliyyətini dəyərləndirən **Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyevanın** "Yeni Müsavat"a dediyinə görə, müasir qlobal siyasi müstəvidə mövcud beynəlxalq təşkilatlar və QHT-lərin əksəriyyətinin əhəmiyyətinin

# Ekspertlərdən Transparency Internationala ağır ittihamlar

## Korrupsiya reytingi necə tərtib olunub?



azalması tendensiyası müşahidə olunur: "Zaman-zaman siyasi və iqtisadi lobbi qruplarının əlində vasitə olan, müxtəlif dövlətlər üçün proseslərə yanaşmalarda ikili standartlar, çox vaxt isə qərəzli yanaşmalar tətbiq edən bu təşkilatlar beynəlxalq siyasətdə və münasibətlərdə sanki "polis" rolunu oynamaq iddiasındadırlar. Haqqında danışdığımız bu tip təşkilatlardan biri məhz Transparency Internationaldır. Özünü ümumdünya antikorrupsiya koalisiyası adlandıran, üzvləri ölkələr üzrə korrupsiya səviyyəsinə müəyyənləşdirmək qədər iddialı bir missiya götürən Transparency International fəaliyyətinin müxtəlif dövrlərində, ölkələr üzrə mediada gedən korrupsiya haqqında məlumatların cəmlənməsi qədər qeyri-ciddi bir üsulla hesabatlarının hazırlanması təcrübəsi ilə məşhur idi. Fəaliyyətinin sonrakı dövrlərində Transparency International da digər bu tip beynəlxalq QHT-lər kimi iqtisadi və siyasi lobbi qruplarının təsiri altına düşdü və fəaliyyətini bu dairələrin maraqlarının təminatı üzərindən maliyyələşməsi ilə davam etdirdi. 2005-ci ildə beynəlxalq dairələrdə Transparency International kəşfiyyatlar və xüsusi xidmətlərlə əməkdaşlıq ittihamları ilə üz-üzə qaldı".

**Xanım politoloq deyir ki, Transparency Internationalın hesabat və dərclərdə istinad etdiyi təsisatlardan biri də OCCRP- dir (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatlılığı):** "Haqqında danışdığımız OCCRP hesabatlarındakı məlumatların kəşfiyyatlar və xüsusi xidmətləri sızdırması əsasında formalaşmasının beynəlxalq kiber və umumi təhlükəsizlik sammitlərində dəfələrlə ən yüksək səviyyədə səsləndirilib. Bu qurumun yaranması

tarixinə diqqət edərək, qurum məhz 2005-ci ildə Transparency Internationalın kəşfiyyat və xüsusi xidmətlərlə əməkdaşlıq ittihamları ilə üz-üzə gəldiyi ilə təsadüf edir və məhz həmin ildən başlayaraq təşkilat OCCRP adlanan bir qurumun xidmətlərindən istifadə edir".

**Y.Hacıyevanın sözlərinə görə, neft gəlirlərinin azalması fonunda, Azərbaycanda iqtidar son illər korrupsiyaya qarşı real mübarizə aparır:** "Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin təmin edən, əlverişli biznes və investisiya mühiti formalaşdıraraq, sahibkar hüquqlarının müdafiəsi imkanlarını genişləndirən siyasət nüfuzlu maliyyə və kredit institutları tərəfindən izlənilir və yüksək qiymətləndirilir. Məsələn, 2018-ci il beynəlxalq reyting agentlikləri "Standard & Poor's", "Moody's" və "Fitch" Azərbaycanın kredit reytingini yüksəldib, "Heritage Foundation" dərc etdiyi nüfuzlu "2018 İqtisadi Azadlıq" indeksində isə Azərbaycanın göstəriciləri nəinki MDB ölkələrini, hətta Fransa, İtaliya kimi dövlətləri üstələyib. Qlobal iqtisadi və maliyyə dünyasının qanunverici təsisatları kimi tanınan belə nüfuzlu maliyyə və kredit institutlarının Azərbaycana pozisiyasını bu qədər yüksək dəyərləndirdiyi bir ildə son illər korrupsiya və şübhəli maliyyə əməliyyatları ittihamı ilə nümayəndəlikləri 15-ə yaxın ölkədə rəsmi şəkildə bağlanmış Transparency Internationalın Azərbaycanı neqativ indeksdə göstərməsi heç də təsadüfi deyil. Xorvatiyada Transparency International siyasi proseslərə müdaxilə, müxalif qrupların xaricdən maliyyələşdirməsi ittihamı üzündən bağlanıb. Qeyd edim ki, ABŞ-da da

Transparency Internationala analoji ittiham irəli sürülmüşdü. Bu qalmaqalları iqtisadi və siyasi analitiklər Transparency Internationalın beynəlxalq səviyyədə "reket" üsullarla qrant alınması kimi qəbul etmişdilər. Bütün bunlar, daha öncə də qeyd etdiyim kimi global iqtisadi və maliyyə dünyasının qanunverici təsisatları kimi tanınan, nüfuzlu maliyyə və kredit institutlarının Azərbaycanın pozisiyasını bu qədər yüksək dəyərləndirdiyi bir ildə Transparency Internationalın enerji və maliyyə ehtiyatları ilə zəngin ölkəmizin niyə belə neqativ indeksi verməsini izah edir".

**Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də hesab edir ki, BŞT-nin hesabatı qərəzlidir:** "Bunu ilk öncə ondan görmək olur ki, bu təşkilat hesabatını öz araşdırması əsasında hazırlamayıb. Onlar özləri də qeyd edirlər ki, son beş ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində pozitiv dinamika qeydə alınıb. Birdən-birə necə oldu ki, bu pozitiv dinamika 30 pillə geriye atılacaq qədər əks proseslə əvəz olundu? Onlar OCCRP-nin hazırladığı hesabat əsasında Azərbaycana qiymət veriblər. Həmin OCCRP-ni əsas maliyyələşdirən isə Corc Sorosdur. Eyni zamanda Transparency Internationalın layihələrinin maliyyələşdirilməsində də Sorosun yaratdığı fondlar, qurumlar yaxından iştirak edir. Təşkilatın ABŞ-dan aldığı maliyyənin 469,992 dolları Foundation Open Society Institute (Soros Fondu), 213,225 dolları yeni Sorosun yaratdığı Open Society Institute Development Foundation, 241,502 dolları Friends of Transparency International tərəfindən ayrılıb. Bütün bunlar onu göstərir ki, bu təşkilatın Azərbaycana bağlı mövqeyində açıq qərəz var".

**M.Ələsgərlinin sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi ötən ilin sonlarında baş verib:** "Orada əvvəlki hakimiyyətin yüksək vəzifəli şəxsləri ağır korrupsiya ittihamı ilə həbs edilirdilər. Amma Transparency International deyir ki, Ermənistanda korrupsiya azdır. Bu da təşkilatın ikili yanaşmasının göstəricisidir".

□ **Dünya SAKIT, "Yeni Müsavat"**



## Azərbaycanlı girovu "azad edib" Ermənistan apardılar

**E**rmənistan 2 ildir girov saxladığı azərbaycanlıyı azad edib. BakuPost xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçı rejimin "prokurorluğu" məlumat yayıb.

Azərbaycanlı girov Elnur Hüseynzadənin fevralın 2-də azad edildiyi bildirilir.

Bu barədə açıqlama verən qondarma rejim liderinin mətbuat katibi David Babayan Hüseynzadənin üçüncü ölkəyə göndəriləcəyini bildirib.

2017-ci il fevralın 1-də Ermənistan hərbiçiləri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılmış və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən "azadlıqdan məhrum edilmiş" Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdü Hüseynzadə Elnur Elman oğlu saxlanıldığı Şuşa şəhərindən fevralın 2-də Ermənistan aparıb.

Bu barədə "Report"a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Məlumatda bu barədə aidiyyəti beynəlxalq təşkilatlardan məlumat daxil olduğu vurğulanıb.

Saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılıb və hazırda bu istiqamətdə zəruri işlər aparılır.



## "Turan"ın jurnalisti İrəvandan qayıdır

**Mehman Əliyev: "Şahin Hacıyevin rəsmilərlə müsahibə alması üçün akkreditasiya şərt idi"**

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanda fəaliyyət göstərən "Turan" İnformasiya Agentliyinin redaktorunu akkreditasiyadan keçirib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan açıqlama verib.

"Onun tərəfindən Ermənistanda jurnalist fəaliyyəti göstərmək və akkreditasiyadan keçmək üçün müraciət olunmuşdu" deyərək, Naqdalyan açıqlama verib. O, jurnalistin sifir professional peşə fəaliyyəti ilə bağlı Ermənistanla gələcəyini açıqlayıb. "Xarici İşlər Nazirliyi Ermənistanda jurnalist fəaliyyətinin icrasına iznə bağlı sorğu alıb. Müəyyən prosedurlardan sonra müxbirin sorğusuna razılıq verilib" deyərək, o bildirib.

O, azərbaycanlı müxbirin İrəvana öz qrupu ilə gəldiyini və XIN-in bunu təbii addım hesab etdiyini deyib.

Naqdalyan erməni tərəfinin xarici jurnalistlərin peşəkar fəaliyyətinə maneə yaratmadığını söyləyib.

Qeyd edək ki, bundan öncə Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan öz Feysbuk səhifəsində "Turan" agentliyinin jurnalisti Şahin Hacıyevə İrəvandan müsahibə verdiyini deyib.

"Turan"ın direktoru Mehman Əliyev bununla bağlı əməkdaşımıza açıqlama verib. M.Əliyev bildirib ki, **agentliyin redaktoru Şahin Hacıyev** Ermənistanın rəsmi tərəfi və qeyri-rəsmi nümayəndələri ilə görüşüb: "Şahin Hacıyev onlardan bir sıra məsələlərlə bağlı müsahibə alıb. Bunlar Azərbaycan-Ermənistan münasibətləri, Qarabağ mövzusu və Ermənistandakı vəziyyətlə bağlı olub. Silsilə müsahibələr olub və bu müsahibələr, reportajlar turan.az saytında yayımlanacaq".

**Müsahibimizin sözlərinə görə, bu rəsmi görüşlərin baş tutması üçün müvəqqəti akkreditasiya şərt olub. M.Əliyevin dediyinə görə, akkreditasiya müvəqqəti, 2-3 günlük olub:** "Bu sistem əksər ölkələrdə, Azərbaycanda da belədir. Xarici jurnalistlərə ölkəmizdə rəsmi orqanlarla çalışmaq üçün müvəqqəti akkreditasiya verilir. Sabah "Yeni Müsavat"ın da əməkdaşı Ermənistan rəsmi müsahibələr üçün getsə, o da akkreditasiyadan keçiriləcək".

**M.Əliyev bildirdi ki, Ş.Hacıyev artıq Bakıya qayıdır. Onun fikrinə, bu səfər və akkreditasiya faktı "Turan"a qarşı istifadə oluna bilməz:** "Çünki biz bu səfər barədə Prezident Administrasiyasını, Xarici İşlər Nazirliyini, Sərhəd Xidmətinin məlumatlandırmışıq. Müvəqqəti, üçgünlük akkreditasiya isə bu prosedurun təbii mərhələsidir".

□ **SEVİNC, "Yeni Müsavat"**

**B**ir sıra deputatlar sosial şəbəkələrdən şikayətlənirlər. Onlar bir sıra insanların sosial şəbəkələrin imkanlarından sui-istifadə etdiklərini, təhqirlərlə məşğul olduqlarını bildirirlər və bu tendensiyanı durdurmağın yollarından biri kimi sosial şəbəkələrdə müəyyən məhdudiyətlər yaradılmasının vacibliyini bəyan edirlər.

münasibət getdikcə cəmiyyətə kök atır. Əlbəttə, söyüş cahillik əlamətidir. Sosial şəbəkələrdə bu olmamalıdır. İnsanlar bilməlidir ki, sosial şəbəkədəki imkanlardan söyüş söymək üçün sui-istifadə etmək olmaz, bunun da bir məsuliyyəti var".

deputatlar bu məsələni növbəti dəfə müzakirəyə çıxarırlar.

Sosial medianı kökündən "baltalayan" ölkələrin üzleşdiyi problemlər hamımıza məlumdur.

Düşünürük ki, dezinformasiyalarda məqsəd həm də sosial medianın Azər-

**İqtisadçı-ekspert Rövşən Ağayev** isə qeyd edib ki, təhqirin müdafiə olunacaq heç bir tərəfi yoxdur. Kimin etməsinin və harada edilməsinin də fərqi yoxdur: "Mənə görə öz ləyaqət və şərəfinə dəyər verən hər kəs təhqirdən uzaq durmağa çalışır. Hökumət çevrələ-

# Müxalifət və ictimai təşkilatlar da sosial şəbəkələrdə təhqirə etiraz edir

## "Belə hallara qarşı hər kəs sərt davranmalıdır"

Müxalifətin və ictimai təşkilatların bu məsələyə münasibətinə gəlincə, **AMİP katibi Əli Orucov** "Yeni Müsavat"a bildirdi ki, doğrudan da sosial şəbəkələrdə təhqirlərə və insan şəxsiyyətini, ləyaqətini alçaldan ifadələrə yer verilir. Kimlərsə sanki bunu bilərəkdən edir ki, sosial şəbəkələrə həm inamsızlıq yaransın, həm də müəyyən məhdudiyətlər qoyulması üçün bəhanələr yaransın: "Sosial şəbəkələrdə olan bu cür neqativ hallar təkcə deputatları deyil, ümumiyyətlə cəmiyyəti narahat edir. Sosial şəbəkələrdə sui-istifadəyə və təhqirlərə yol verənlərin şəxsiyyətini müəyyənləşdirmək, onlar barədə tədbir görmək bir qədər çətin olsa da, buna qarşı mübarizə aparılmalıdır. Onların əhatəsi maksimum daraldılmalıdır. Belə hallara qarşı hər kəs sərt davranmalıdır. Onların cəmiyyətə, insanlara qarşı hörmətsizliyinin qarşısı hamılıqla alınmalıdır".

**KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu** isə bildirdi ki, əslində sosial şəbəkələrdə yazılanlar, fikirlər həm insanların yaşadıkları sosial həyatı, həm də hər bir insanın mənəvi keyfiyyətlərini, tərbiyəsini nümayiş etdirir. Maraqlı, əhəmiyyətli fikirlər insanı düşündürür, tərbiyədən uzaq fikirlər, ifadələr isə etiraza səbəb olur. Bəzən insanlar iqtisadi çətinliklərini, üzleşdiyi problemləri söyüş yazmaqla ifadə edir. Bəzən də haqsızlıqla üzleşəndə cavabları təhqiramiz ifadələrə əl atmaq olur. İnsanlar bəzən yanlış olaraq çıxış yolunu bu cür davranmaqda görürlər. Hər kəs sosial şəbəkələrdə sərbəst olduğu üçün istədiyi fikri yazır. Buna da məsuliyyət daşıyan yoxdur. Virtual



**Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz** də bildirdi ki, son günlərdə sosial media resurslarında sui-istifadə hallarının, şayiə yönümlü və dezinformasiya xarakterli məlumatların yayılması hallarının nisbətən çoxaldığı müşahidə olunur. Ayrı-ayrı fərdi şəxslərə məxsus sosial media hesablarından mənasız, qeyri-qanuni video materiallar və bilərəkdən dezinformasiyalar paylaşılır: "Açıq-aşkar görünür ki, kimlərsə azərbaycandilli sosial media seqmentinə bu tip məlumatları sızdırmaqla ictimai fikri bu istiqamətə yönləndirmək istəyir. Bu tip addımların da bir qayda olaraq xaricdən atıldığı müşahidə olunur. Kimlərsə bu tip məlumatları sızdırmaqla ictimai fikri bu istiqamətə yönləndirmək istəyir. Bu tip addımların da bir qayda olaraq xaricdən atıldığı müşahidə olunur. Kimlərsə üçünsə biznes və karyera imkanlarıdır, kimlər üçünsə informasiya mənbəyi və informasiya münasibələri vasitəsidir. Fikrimcə, ilk növbədə özümüz sosial medianın bizim üçün və cəmiyyət üçün əhəmiyyətini dəyərləndirərək sui-istifadə hallarının qarşısını almalıyıq. İctimai fikrin yanlış yönləndirilməsinə yol verməməliyə".

Güman ki, xaricdə də elə qruplar var, onlara da lazımdır ki, bəzi ölkələrdə olduğu kimi ölkəmizdə də sosial mediaya qarşı hökumət tərəfindən "balta" metodu tətbiq olunsun. Ötən gün də

baycan seqmentini gözden salmaq, mənasız müzakirələrə yönəlmək, parlamentin diqqətini zərərli kontinentə yönəltməklə daha sərt tədbirlərə rəvac vermək ola bilər. Xatırlatmaq istədik ki, bizim hər birimizin, həmçinin də cəmiyyətimizin və dövlətimizin sosial mediaya və internetə daha çox ehtiyacı var. Son dövrlərdə ölkədə aparılan islahatlarla, global dünyanın çağırışları ilə rəqəmsallaşma və transformasiya sahəsində biz böyük hədəflərə çatmağı planlarıq. Bu baxımdan fərqiçində olmalıyıq ki, bu cür resurslar bizim üçün ictimai bir platformadır, ictimai nəzarət imkanındır, ictimai müzakirələr meydanıdır, kimlər üçünsə biznes və karyera imkanlarıdır, kimlər üçünsə informasiya mənbəyi və informasiya münasibələri vasitəsidir. Fikrimcə, ilk növbədə özümüz sosial medianın bizim üçün və cəmiyyət üçün əhəmiyyətini dəyərləndirərək sui-istifadə hallarının qarşısını almalıyıq. İctimai fikrin yanlış yönləndirilməsinə yol verməməliyə".

rindən son zamanlar gələn çağırış odur ki, sosial şəbəkələrə nəzarət artırılmalıdır. Bəziləri hətta bağlamağı təklif edir. Axı bu, çıxış yolu deyil. Tutaq ki, sabah sosial şəbəkələrə çıxış qapadıldı. Xaricdə olan hər kəs təhqir dolu fikirlərini səsli mesajla eyni vaxtda ölkədəki onlarla insana göndərəcək, bu da ildırım sürəti ilə yüz minlərlə insan arasında yayılacaq. Sonra təklif gələcək ki, WhatsApp da bağlansın ölkədə. Sosial şəbəkələrin arında bunu da bağladıq...

Yaxud youtube kanalı vasitəsilə yayacaq - yenə milyonlarla insan baxmağa qalxacaq. Bu dəfə təklif gələcək ki, youtube kanalına çıxış məhdudlaşdırılsın.

Bu da baş verəndən sonra insanlar kiminsə xaricdən göndərdiyi söyüş mətnlərini email-la yüz minlərin arasında paylaşmağa çalışacaq. Bu dəfə bütövlükdə internetin qapadılması tələbləri səslənəcək. Amma bunların heç biri çıxış yolu deyil. Ölkədə demokratik mühit bərpa edilməlidir".

□ **Etibar SEYİDAĞA,**  
"Yeni Müsavat"

## Türkiyədə qəzaya düşən azərbaycanlı tələbə öldü - Bu ay məzun olacaqdı

**F**evralın 4-də Türkiyənin Bilecik bölgəsində baş verən avtomobil qəzasında ağır yaralanan Azərbaycan vətəndaşı **Mirsani Seyidov** yerləşdirildiyi Düzce Xəstəxanasında fevralın 5-də vəfat edib.

Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

23 yaşlı M.Seyidov Bilecik Şeyh Edebali Universitetinin mühəndislik fakültəsinin tələbəsi olub. Bu gün universitet rektorluğu da gəncin ölümü ilə bağlı ailəsinə və yaxınlarına başsağlığı verib.

Məlum olub ki, M.Seyidovun məzun olmaq üçün cəmi bir imtahanı qalıbmış. O, fevralın 14-də sonuncu imtahanına girecəkdi.

Xatırladaq ki, ötən gün Osmanlı-Bilecik yolu, Yenişəhər qovşağında azərbaycanlı S.Mirasovun idarə etdiyi avtomobilə avtobus toqquşub, 11 nəfər yaralanıb. Yaralıları hadisə yerinə gələn təcili yardım avtomobili ilə Bilecik Dövlət Xəstəxanasına çatdırılıblar.

## Sabahdan güclü geomaqnit qasırğası başlayır

**F**evralın 7-8-də geomaqnit qasırğasının baş verəcəyi gözlənilir. Maqnit sahəsinin Z komponentinin istiqaməti cənubu göstərsə, geomaqnit həyəcanlanması daha güclü olacaq.



**Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev** "Trend"ə bildirib ki, hazırda Günəşin görünən diskində heç bir Günəş ləkəsi müşahidə olunmur və gündüz ulduzumuz olan Günəş alışımlar generasiya etməyə qadir deyil.

E.Babayev deyib ki, Günəşin səthində orta ölçüyə malik növbəti tac dəliyi formalaşmış. Tac dəliyindən yüksək sürətli Günəş küləyi (yükü zərrəciklərdən ibarət plazma) öz başlanğıcını götürərək planetlərarası fəzaya, o cümlədən Yerə doğru yönəlmiş olur. Tac dəliyindən "əsən" Günəş plazma küləyinin təsirlərinin 7-8 fevral tarixlərində Yerə çatması gözlənilir. Həmin plazma küləyi Yer maqnetosferində həyəcanlaşma yaradacaq və nəticədə hətta zəif səviyyəli geomaqnit qasırğasının baş verəcəyi də gözlənilir. Sonuncu güclü həyəcanlaşma və qısamüddətli qasırğa fevral ayının əvvəlində baş vermişdi.

"Planetlərarası maqnit sahəsinin Z komponentinin istiqaməti cənubu göstərsə, 7-8 fevral tarixlərində müşahidə olunaçaq geomaqnit həyəcanlaşması daha da güclü olacaq. Bu gün üçün geomaqnit həyəcanlaşmasını xarakterizə edən əsas Kp indeksinin qiyməti 1-3 arasında dəyişir. Ehtimal olunur ki, 7-9 fevral tarixlərində bu qiymət qalxacaq. Hazırda atmosfer təzyiqi normadan yüksəkdir".


## Gürcüstanda yaşayan azərbaycanlı "donuz qripi"ndən öldü

**G**ürcüstanda azərbaycanlıların yaşadığı **Marneuli rayonunda** 55 yaşlı kişi **A (H1N1)** ("donuz qripi") virusundan ölüb. "Report" xəbər verir ki, "donuz qripi" ilə yanaşı pasiyentin digər xroniki xəstəlikləri də olub.

Ölən şəxsin etnik gürcü olduğu bildirilir.

Qeyd edək ki, Marneulidə "donuz qripi"ne yoluxma ilə bağlı 7-8 hal qeydə alınıb. Rayonun bütün xəstəxanaları qrip virusuna qarşı "Tamiflu" preparatı ilə təchiz olunub.

Gürcüstanda A (H1N1) virusundan 20 nəfərin ölməsi təsdiq olunub.





"Dayanma-durma qaydasının pozulması ilə bağlı səlahiyyətli Bakı Nəqliyyat Agentliyinə veriləndən sonra qarışıq vəziyyət yaranıb. Bir var dayanma, bir var durma. Məsələn, bir adamı düşürmək üçün saxlayırsan, gəlib o dəqiqə cərimə yazırlar. Hansı ki, sərnəşin dayanacağından 15 metr aralıqda dayanma bilərənsən. Bu, qanunla tənzimlənir".

**Taksi sürücüsü Firdovsi Vəliyev** bizimlə söhbətində belə deyir. Onun sözlərinə görə, BNA-nın nəqliyyat inspektorları narazılıq yaradır:

"Hazırda Qara Qarayev prospektində bəzi yerlərdə kameralar quraşdırılıb. Bir gündə 2-3 dəfə eyni sürücüyə cərimə gəlir. Bu da narazılıq yaradır. Əvvəl DYP yaxınlaşırdı,

taksi şoferini ərazidən uzaqlaşdırırdı, daha cərimə yazmırdı, güzəştə gedirdi. Yeni nəqliyyat müfəttişləri isə elə deyəsən, Ziya Məmmədovun o vaxtkı qoçularındır, təzədən peyda olublar. Biz taksi sürücüləriyə, çətinliklə işləyirik, hər gün çörək pulu çıxarmaq olmur, onlar da amansızcasına gəlib 20 manat cərimə yazırlar. Məsələn, bir saniyə aptekə girə bilmərsən. İndi nə dayanmaq, nə də durmaq olar. Taksi dayanacağıni götürüblər, neçə dəfə müraciət elədik ki, dayanacaq qoyun. Amma qoymadılar, dedilər "hörmət" eləyin qoyaq".

Metronun "Neftçilər" stansiyası yaxınlığında işləyən **taksi sürücüsü Elsever** də deyir

# "Deyəsən, Ziya Məmmədovun qoçuları təzədən peyda olub"

**Bakıda sürücülər dayanma-durma ilə bağlı yerli-yersiz cərimələrin yazılmasından cana doyublar; Bakı Nəqliyyat Agentliyi sözcüsü: "Kameranı görmürlərsə, nişanı görə bilirlər"**

ki, əvvəl taksi dayanacağı idi: "Onu gecə ilə götürdülər. Dəfələrlə müraciət elədik, xeyri olmadı. Burda 50 maşın var, gecə-gündüz növbəli işləyirik. Dayanacağıni götürülməsini Siqnal İdarəsi Nəqliyyat Agentliyinin üstünə, onlar da qarşı tərəfi üstünə yıxır.

Bizim eşitdiyimizə görə belə iddialar var ki, təzə nəqliyyat müfəttişləri bəzi ərazilərdə "şirinlik" alıb taksilərə dayanmağa icazə verirlər.

Ümumiyyətlə, çox ədəbədərdir, özlərindən razıdırlar. Əllərində imkan olsa, sürücünü döyər. Necə ki, o vaxt Ziya Məmmədovun quldurları belə edirdilər. İndi də hərəsinin əlinə bir planşetdir, çəkib cəriməni göndərirlər. Məsələn, Qara Qarayev prospektində "8-ci kilometr" bazarına gedən istiqamətdə bir-iki yerdə kameralar quraşdırılıb, qayıdan yolda isə bir kamera da yoxdur. Nə var ki, həmin tərəfdə mağazaların çoxdur, onların bazarına mane olmasınlar. Maşınlar harada istəyir saxlayırlar, müştəriləri mağazaların qabağında düşürürlər.

Yeni bu sahədə xaos var. Taksi dayanacağı yarat, sonra

dayanma-durmanı pozma-yaq. Deyirlər ki, "şirinlik" verin, sonra dayanacaq məsələsini həll edək".

**Sürücülər deyirlər ki, 53 minə yaxın şofer cərimələ-nib:** "Biz eşitmişik ki, bəzi yerlərdə taksilərdən "aylıq" yığmaq söhbətlərinə başlayıblar".

O da var ki, bəzi sürücülər dayanma ilə durmanın fərqi bilirlər. Əgər adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsi hərəkətsiz vəziyyətə gətirilibsə, **dayanma** hesab olunur.

Amma maşının qadağan nişanının altında saxlayıb kimi və ya nəyisə gözləyirsinizsə, bu artıq dayanma deyil, **durma** sayılır. Sürücülərin əksəriyyəti qaydalara riayət etmir, avtomobillərini istedikləri yerdə saxlayırlar. Dayanma-durmanın qadağan olduğu yerlərdə, məhz qadağanedic nişanın altında avtomobilləri iki, hətta üç cərgədə park edirlər. Bu da ciddi tıxac yaradır. Çünki avtobus dayanacağına, səkilərdə və yolların hərəkət hissəsində, ikinci cərgədə, yolların kəşiyən hissələrində,

piyada xətlərinin üzərində və təyin olunmayan digər ərazilərdə nəqliyyat vasitələrinin park edilməsi "Yol hərəkəti haqqında" Qanunun tələblərinin kobud şəkildə pozulmasıdır. Ekspertlər isə bildirirlər ki, BNA əvvəlcə parklanma yerləri müəyyən etməli, bundan sonra dayanma-durmanı pozan sürücüləri cərimələməlidir. Şəhərdə isə parklanma ilə bağlı aləm bir-birinə deyib.

BNA mətbuat xidməti rəhbəri Mais Ağayev "Yeni Müsavat"a bildirdi ki, bu gün dayanma və durmanın qadağan edən nişanın təsir dairəsinə düşən ərazidə - birinci cərgədə saxlayıb sərnəşin düşürən və ya iddia edildiyi kimi aptekə girib beş dəqiqəyə dərman alan sürücüyə qarşı inzibati tədbir görülmür: "Əgər sürücü aptekə girib çıxmaq bəhanəsi ilə nəqliyyat vasitəsini uzun müddət yolda saxlayırsa yolun ikinci, üçüncü cərgəsində saxlayıb hərəkətə maneə yaradırsa bu halda sürücüyə qarşı müvafiq tədbir görülür. Hətta şəhər mərkəzində sürücülərin müraciəti nəzərə alınaraq müəyyən yerlərdə dayanma və durmanın qadağan edən 3.27

nişanı durmanı qadağan edən 3.28 nişanı ilə əvəz edildi.

Eyni zamanda bir çox yerdə nişanların qüvvədə olması ilə bağlı vaxt müəyyənləşdi. Bu gün şəhər mərkəzində bir çox yerdə axşam saat 8-dən səhər 7:30-də birinci cərgədə parklanmaya icazə verilir. Yəni bildirmək istəyirəm ki, bizim əsas məqsədimiz yollarda hər hansı bir tənzimlənmə işləri apararkən belə elə addım atmalıyıq ki, bunun vətəndaşlara ola biləcək mənfi təsiri minimuma ensin".

BNA sözcüsü qeyd etdi ki, ümumiyyətlə kameraların işə düşməsi sayəsində böyük əhali kütləsi bundan müsbət mənada faydalana bilər: "Yeni kameraların əhatə etdiyi küçələrdən keçən 70-dən artıq marşrut xəttinin fəaliyyətində stabilizmə müşahidə edilir.

Eyni zamanda bu tədbirlər sayəsində artıq insanlar daha çox ictimai nəqliyyatdan istifadəyə üstünlük verir. Bu isə daha az nəqliyyat vasitəsinin şəhərə çıxması deməkdir. Sonda bu şəhərin ekolojisiyə müsbət təsir edir".

□ **Emil SALAMOĞLU,** "Yeni Müsavat"

## Trump twitteri dəbə sala bilmədi

Azərbaycanda isə facebook populyar qalmaqda davam edir

Son illər dünyada twitter digər sosial şəbəkələri üstələyib. Bu, daha çox siyasətçilərin istifadə etdiyi, öz siyasi mesaj və olaylara münasibətini bildirdiyi məkandır. Hazırda twitteri daha çox "virtual diplomatik şəbəkə" adlandırılır. Bu məkən siyasətçilərin ünsiyyəti üçün daha səmərəli şərait yaradır.

Bəli olub ki, ABŞ-ın eks-prezidenti Barak Obama-dan sonra ən populyar siyasi lider **Hindistanın baş naziri Narendra Modidir**. Onun hesabı 2014-cü il seçkilərindən sonra "kəllə-çarxa vurub". Modinin 18 milyondan çox davamçısı var. Amma Obama-dan sonra twitterdə fırtına əsdirən siyasətçilərdən biri də hazırkı **prezident Donald Tramp**dir. "The New York Times" qəzeti D.Trampın Twitter hesabı vasitəsilə təhqir etdiyi şəxslərin siyahısını hazırlayıb. Yazının girişində qeyd olunub ki, D.Tramp prezidentliyə namizəd olan gündən etibarən təhqir etdiyi insanlar, məkanlar, əşyalarla bağlı böyük bir siyahı hazırlanıb. Siyahıda ümumən 281 təhqir obyekt qeyd olunub. Təhqir olunanlar arasında təkəç Respublikaçılar və Demokratlar Partiyasının ayrı-ayrı nümayəndələri yox, eyni zamanda, KİV-lər, kompaniyalar, hətta bəzən bütöv ölkələr

də olub. Məsələn, Tramp Çini "qorxunc ölkə", ABŞ prezidenti Barak Obamanı isə "zəif və qeyri-effektiv" prezident, "The Wall Street Journal" nəşrinə isə "tabloidə bənzər" adlandırıb.

Təhqir olunanlar arasında xüsusi yeri heç şübhəsiz ki, demokratarın prezidentliyə namizədi (təbii ki, keçmiş) **Hillari Klinton** tutur. Tramp bu günə qədər onun ünvanına düz 300 əsəbi tveet həsr edib. Məhz sosial şəbəkədəki bu cür əsəbi tveetlərinə görə məsləhətçiləri 2016-cı ilin 6 noyabrında onu sosial şəbəkədən uzaqlaşdırmışdılar. Belə qərarın verilmə səbəblərindən biri də Trampın sosial şəbəkədə diplomatik davrana bilməməsi və bununla da özünə qarşı xeyli qıcıq yaratması idi. Nəşr qeyd edir ki, Trampın mikrobloqu 14 milyona yaxın izləyici tərəfindən təqib edilir.

"**Çox nadir hallarda twitterdə paylaşımına görə peşman oluram**". Bu sözləri

Tramp **Almaniya kansleri Angela Merkel**ə keçirdiyi mətbuat konfransı zamanı demişdi. "Əgər peşman olsaydım, indi siz burada olmazdınız", - deyə dövlət başçısı bildirib. ABŞ prezidenti öz fikirlərini sosial media vasitəsilə çatdırmağa davam edəcəyinə işarə edib.

"Yalnız saxta xəbərlər və Trampın düşmənləri mənim sosial mediadan istifadə etməyimi dayandırmayıb istəyir. Bu, mənim üçün insanlara həqiqəti çatdırmağın yeganə yoludur!", - deyə Tramp twitter sahifəsində mesajında yazıb.

Amma o, zaman-zaman twitter hesabı vasitəsilə ciddi səhvlərə yol verib. Tramp qızı haqda yazdığı statusda hiperlink yerinə Ivanka Trampın yox, Ivanka Majicin adını qoyub. Majic isə prezidentdən ehtiyatlı olmağı xahiş edib. Majic twitterdə Trampa müraciət edib: "Donald Tramp, siz böyük məsuliyyət daşıyırsınız. Mən sizdən xahiş edirəm ki, twitterdə ehtiyatlı olun və daha çox iqlim dəyişiklikləri barədə öyrənin".

Amma onun twitter vasitəsilə verdiyi ciddi mesajları da

yaddan çıxarmayaq. Trampın İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə imzaladığı fərman, habelə qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırması dünyada ona qarşı ciddi tənqidlərə yol açmışdı.

**D.Tramp isə ona qarşı yönəlmiş tənqidlərə twitter hesabından iki cümlə ilə cavab verib:** "ABŞ-a möhkəm sərhədlər və hərtərəfli yoxlama lazımdır. Baxın, Avropada, bütün dünyada nə baş verir? Dəhşətli qarışıqlıq var!".

Ümumən liderlərin twitteri ilə mətbuat müşavirlərinin hər kəlməni ölçüb-biçən ordusu məşğul olur. Bu mənada **Estoniya prezidenti Tomas Hendrik İlves** istisna təşkil edir. Bir də **Norveçin baş naziri Erna Solbergin** buraxdığı səhvlərdən görünür ki, postlarını özü yazır. Lakin Argentina prezidenti Cristina Kirçnerin təqibçiləri deyə bilərlər ki, hərf səhvlərindən də ağır cinayətlər mövcuddur. Belə ki, Çinə



səfəri zamanı Argentina lideri çinlilərin "r" hərfini tələffüz etməkdə çətinlik çəkdiyi barədə zarafat etmiş və dərhal da irqçilikdə ittiham olunmuşdu. G7 ölkələrinin liderləri arasında **Almaniya kansleri Angela Merkel** tittersiz lider kimi istisna təşkil edir. Bəlkə Almaniya kansleri düşünür ki, twitterin 140 sözlük yazı məkanı alman dilinin mürəkkəb isimləri üçün darlıq edə bilər. Onu da demək lazımdır ki, dünyanın heç bir lideri twitter çempionu deyil. İzleyicilərin sayına görə twitterdə ilk iki yeri pop ulduzları bölüşdürürlər.

Trampın twitterə olan simpatiyasına və onu sürəkli reklam etməsinə baxmayaraq, Azərbaycan kimi bir çox ölkələrdə əhəlinin daha çox tərçih

etdiyi sosial şəbəkə facebookdur. Buna səbəb facebookun verdiyi imkanların çoxluğuudur. Xüsusən də demokratiyaya ac cəmiyyətlərdə facebookda olduğu kimi müzakirələr, canlı yayın imkanları, genişlənməli videoların yayılması ələdüşməz fürsətdir. Burada artıq siyasətçilər, ekspertlər gündəmdəki geniş, heç bir həcm limiti olmayan açıqlamalarını media nümayəndələri, tərəfdarları arasında paylaşmaq imkanı qazanır. Siyasi aksiyalar, toplantılar canlı yayımlanır, bəyanatlar anında paylaşılır. Bu isə Azərbaycan kimi ölkələrdə siyasətçilər, onların tərəfdarları, ictimai fikri təqib edənlər üçün ciddi fürsət sayılır.

□ **Sevinc TELMANQIZI,** "Yeni Müsavat"

**A**zərbaycanda tekstil sahəsindəki durum son günlərin əsas müzakirə mövzusu çevrilib. Bu da səbəbsiz deyil. Bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi ölkədə məşhur olan "Lady Sharm" mağazalar şəbəkəsində xüsusi əməliyyat keçirib. Məlum olub ki, mağazalarda satışa çıxarılan Çində istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri "Lady Sharm"-ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara "Chanel", "Fendi", "Dolce & Gabbana", "Valentino", "Christian Dior", "Itterre" və digər dünyaca məşhur brendlərinin saxta etiketləri tikilərək dəyərdən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib.

\*\*\*

Azərbaycanda illərdir ki, tekstil bazarında belədir - Türkiyədən və Çindən ölkəyə gətirilən paltarlar mənşə ölkələrindən "su qiymətinə" alınır, Azərbaycanda isə qızıl qiymətinə satılır. Məsələn, siz Türkiyədə Azərbaycan manatına çevirəndə 10 manata aldığınız pencəyi Bakıda brend malların satışını təşkil edən məşhur mağazalarda çox baha, hətta 1000 manata da satılmasının şahidi ola bilərsiniz. Bu tekstil bazarında istehlakçıların hüquqlarının qanunun tələb etdiyi şəkildə qorunmamasının təzahürüdür.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla real durumu öyrənmək üçün "Neftçilər" metrostansiyası yaxınlığındakı məşhur brendlərin mallarının satışını təşkil edən bir neçə mağazada olduq.

Yolumuzu dünyaca məşhur "New Yorker" mağazalar şəbəkəsinin mağazasından saldıq. Eyyub Hüseynov bildirdi ki, satışa çıxarılan mallar sertifikatlı olmalıdır, hətta alıcı olaraq malların mənşə ölkələrində ilk alış qiymətlərini də öyrənmək hüququmuz var.

"New Yorker" mağazasında menecerlər əvvəlcə dedilər ki, mallarla bağlı sertifikatlar var, amma həmin sertifikatları təqdim edə bilmədilər. Dedilər ki, sertifikatlar baş ofisdədir, baş ofis isə başqa yerdədir.

Eyyub Hüseynov belə yanaşmanın professional olmadığını, sertifikatın malın satıldığı mağazada saxlanılmasının qanunun tələbi olduğunu diqqətə çatdırması da nəyisə dəyişmədi. Menecer rəhbərliyə məlumat verəndən sonra sertifikatla bağlı məlumat verəcəyini deyib araladı və geri qayıtmadı.

Yaxınlıqdakı "LC Waikiki Azərbaycan"ın satış nöqtəsində də eyni vəziyyətdir. Malların sertifikatı yoxdur. Satış meneceri deyir ki, satdıqları mallar brend mallardır, hər birinə aid də sertifikat var. Sadəcə, həmin sertifikat baş ofisdədir.

"Bu mağazada da təsdiq olunur ki, ölkədə satılan tekstil malların sertifikatı heç bir ma-

ğazada yoxdur. Malların mənşəyi haqda məlumat da yoxdur" deyərək, Eyyub Hüseynov bildirdi. Satıcı isə deyir ki, malların mənşəyi haqda etiketlərinə məlumatlar var, sertifikatların da baş ofisdə olmasını qeyd edir.

Yaxınlıqdakı asılıqandan götürdüyü şalvarı satıcıya göstərən AİB sədri "bu hansı ölkənin malıdır" sualını ünvan-

məz.

Eyyub Hüseynov baş menecerdən "İdeal" mağazalarında alıcılara təqdim olunan 100 manatlıq hədiyyə kartlarının etibarlılıq müddətinin narazılıq yaratdığını bildirdi. Dedi ki, həmin kartlarla bağlı AİB-ə şikayətlər daxil olur. Alıcılar həmin kartları 100 manat qarşılığında əldə edir, bu zaman onlara həmin kartın

əvvəl əməliyyat keçirilən "Lady Sharm"-ın mağazasına yollanıq. Mağaza hazırda fəaliyyətini davam etdirir. Mağazanın meneceri Hüseyn Məhərrəmov da deyir ki, bu gün Azərbaycanda heç bir mağazada satılan paltarların sertifikatı yoxdur: "Bayraq ələmək lazım deyil ki, satılan paltarların sertifikatı yoxdur. Bu gün heç bir mağazada sertifikat

da da sertifikat yoxdur. Müştəri sertifikat istəyəndə gedir baş ofisə. Bizim baş ofis "Memar Əcəmi"dədir, sadəcə bizim bütün sənədləri götürüblər deyərək sertifikatı göstərə bilmirik".

Eyyub Hüseynovun "Qanuna görə satıcı malın ilk alış qiymətindən tutmuş sertifikata qədər istehlakçıya təqdim etməyə borcludur. Qanunda be-

problemlər var. Nəzarət etməli qurumlar da çox vaxt qanunların icra olunmamasına şərait yaradırlar".

"Lady Sharm" mağazasının yerləşdiyi binanın zirzəmisində uşaq geyimləri mağazasında da baş çəkdik. Həmin mağazada da satılan malların sertifikatlarının olmadığını söylədilər. Deyəsən, həmin mağazada malların sertifikat-

# Tekstil bazarı: 10 manata alınan

# mal Bakıda 1000 manata satılır...

Azərbaycanda dünyaca məşhur brendlərin mallarını satırlar, amma sertifikatlarını təqdim edə bilmirlər, çünki...



ğazada yoxdur. Satıcı şalvarı alıb iç üzündəki etiketdən həmin məlumatı oxumağa çalışır. Lakin çətinə düşdüyünü görüb malı asılıqana qaytarır. Eyyub Hüseynov deqiqləşdirmə aparanda isə satıcıdan "bilmirəm" cavabını alır.

"LC Waikiki Azərbaycan"ın "Neftçilər"dəki satış nöqtəsinin yerləşdiyi binada daha bir məşhur mağazalar şəbəkəsi də var. Əsasən parfüm satışı üzrə ixtisaslaşan "İdeal" mağazasında da durum fərqli deyil. Satılan parfümlərin sertifikatları yoxdur. İlk alış qiymətləri haqda da məlumat verməkdən imtina edirlər. Baş menecer telefonla kiminsə danışır, deyir ki, hər hansı bir məlumat vəse bil-

etibarlılıq müddəti haqda müfəssəl məlumat verilmir: "İstehlakçı həmin kartı alanda siz ona izah etməlisiz ki, həmin kart 6 ay, 1 il müddətində etibarlıdır. Bunun əvəzində kartın üzərində xırda hərflərlə etibarlılıq müddəti yazılır. İstehlakçı da düşünür ki, həmin kartdakı məbləği nə vaxt istifadə edə bilər. Amma belə deyil, bu istehlakçının ədalətli hesab edilə bilər. Əslində isə siz böyük hərflərlə yazılmalı və istehlakçıya kart təqdim olunarkən ətraflı izah olunmalıdır".

Menecer isə bildirdi ki, kartın üzərində etibarlılıq haqda məlumat var və bunu kifayət hesab edirlər.

"İdeal"dan bir neçə gün

yoxdur. O cümlədən bizdə də".

Mağazadakı satıcı xanım isə israrla deyir ki, tekstil sahəsində qanuni heç nə yoxdur.

Baş menecer Hüseyn Məhərrəmovun sözlərinə görə, 3 aydır ki, "Lady Sharm"-da işləyir, bu müddətdə rəhbərlikdən malların saxta olub-olmaması ilə bağlı hər hansı bir məlumat almayıb: "Satıcılar da yenidir, 1-2 aydır ki, işləyirlər. Bu gün mağazada hər hansı bir problemlə mal yoxdur. O gün keçirilən əməliyyat zamanı problemlə malları yığıb apardı. Daha problemlə mal qalmadı. Bu günə qədər çox mağazalarda işləmişəm, İtaliya mallar satan mağazalar-

le də yazılıb ki, malı satanın borcudur ki, sertifikatı təqdim etsin" sözlərindən sonra menecer "sertifikat baş ofisdədir" deyir.

Eyyub Hüseynov isə bildirir ki, bu qanunun tələb etdiyi qaydalardan kənar ticarət aparılmasıdır: "İstehlakçı "Neftçilər" metrostansiyasının yaxınlığındakı mağazadan şalvar, köynək, parfüm, ayaqqabı alırsa, həmin malın sertifikatı da məhz həmin mağazada olmalı, alıcı tələb etdikdə satıcı həmin sertifikatı təqdim etməlidir. Alıcının satıcıdan malın ilk alış qiymətini təsdiq edən sənədi alıb baxmaq, öyrənmək hüququ da var. Azərbaycanda qanunlar gözəldir, lakin icrası ilə bağlı çox ciddi

ların varlığını qanunun tələb etdiyi haqda heç eşitməmişdilər də.

AİB sədri ilə birgə baş çəkdiyimiz tekstil mağazalarında gördüklərimizə "Lady Sharm"-dan fərqli olmadığı qənaətini formalaşdır.

Eyyub Hüseynov bunun səbəbini qanunların işlək olmamasında görür. O, alıcılara müraciət edərək deyir ki, istər qida, istərsə də tekstil mallar alarkən həmin malların ştrix kodlarının telefonlardakı müvafiq ştrix kod oxuyan proqramlar vasitəsi ilə yoxlanılmasını məsləhət görür: "Dünyada qloballaşma həm də elektron ticarət sahəsində gedir. Bu gün hamının internetə qoşulmuş mobil telefonu var. Yeter ki, həmin telefonların yaddaşına ştrix kod oxuyan proqramlar yazılsın və ya olan proqramlardan istifadə edilsin. Özünə hörmət edən bir çox şirkətlər - tekstil, qida, avtomobil, elektronika və s malları istehsal edib satanlar həmin malların identifikasiyası üçün müvafiq platformalar da yaradırlar. İstehsalçının bu cür yanaşması istehlakçını saxta mal almaqdan siqortalayır. Məsələn Azərbaycanda yaşayan istehlakçı ona mağazada Almaniya istehsal olunmuş kimi təqdim edilən malın həqiqətən də orada istehsal edib-edilmədiyini telefonundakı ştrix kod oxuyan proqramla oxuya bilər. Əgər istehlakçı yoxlama zamanı görürsə ki, malın identifikasiyası mümkün olmur, bilməlidir ki, almaq istədiyi malı üzərində yazılan şirkət, brend sahibi istehsal etməyib. Yəni mal saxtadır".

□ "Yeni Müsavat" reportyor qrupu